

2407_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 2407 Dövlət və bələdiyyə idarəetməsi

1 İngilis inzibati-dövlət idarəçiliyində seçilən şəxslər və dövlət məmurları yekdilliklə hesab edirlər ki, mövcud dövlət institutları sırası vətəndaşların tələblərinə

- «kobuddurlar»
- «sabitdirlər»
- «hissiyatsızdırlar»
- «həssasdırlar»
- «mülayimdilər»

2 İngilis inzibati-dövlət idarəçiliyində J.Bajnin fikrincə konsensusun dərəcəsi –

- hamısı
- siyasi mədəniyyət və intellektual hökumətdən asılıdır
- intellektual hökumət və stimullaşdırma səviyyəsindən asılıdır
- siyasi mədəniyyət və fəallıq səviyyəsindən asılıdır
- informasiya daşıyıcılarından və stimullaşdırma səviyyəsindən asılıdır

3 E.Berq dövlət qərarlarının qəbul edilməsinə təsir edən hamsıamil içərisində təzyiqini qeyd edir

- ictimai rəyin ənənəvi olaraq ifadəçisi olan kütləvi informasiya vasitələrinin
- həmkarlar və sənayeçilər təşkilatının
- baş nazirin
- hamısı
- parlamentin sırası üzvlərinin

4 İngilis inzibati-dövlət idarəçiliyində E.Berqin işlərində dövlət idarəetməsi hansı məsuliyyət anlayışı nəzərdən keçirirdi:

- hamısı
- parlamentdən asılılığın ləğvi
- problemlərin birmənalı təhlilinə əsaslanan dövlət siyasətinin məhdudlaşdırılması
- ictimai rəy qarşısında məsuliyyət
- hökumətin fəaliyyətini hərəkətə gətirən orqanların yüksək səlahiyyətinin məhdudlaşdırılması

5 U.Riz ingilis-sakson politoloji ənənəsində «dövlət» termininin hansı əsas mənasını qeyd edir

- heç biri
- qazanc əldə etmək üçün yaradılmış qurumdur
- öz misiyasını yerinə yetirən təşkilatın qoludur
- hökumət bir təsisat kimi
- müstəqil, asılı olmayan, motivləşdirici fəaliyyətlə məşğul olan cəmiyyətdir

6 İngilis inzibati-dövlət idarəetməsində N.Berlinin fikrincə, dövlət idarəçiliyininin fəlsəfəsində əsas məsələ -

- hamısı
- dağıtmaq və yaymaqdır
- inandırmaq və cəlb etməkdir
- məcburetmə və zor işlətməkdir
- sivil və cəlb edici

7 İngilis inzibati-dövlət idarəetməsində sosioloji istiqamətin nümayəndəsi aşağıdakılardan biri deyil

- R.Rouz
- N.Berlin

E.Berq
● D.Koul
U.Riz

8 İngilis inzibati-dövlət idarəetmə sosioloji istiqamətin nəhəng nümayəndəsi aşağıdakılardan hansıdır

J.Uolles
D.Koul
E.Barker
● R.Rouz
Q.Laski

9 Hansı alimin ideyaları «public administretion» ingilis məktəbində XX əsrin 50-ci illərinə qədər hakim mövqedə idi

Q.Laski
E.Barker
● J.Uollesin
Ç.Manninq
D.Koul

10 1908-ci ildə ingilis psixoloqu J.Uolles siyasi elmlərdə və dövlət idarəetməsində bəyanat vermişdi

hamısı
durğunluq haqqında
yüksəliş haqqında
● böhran haqqında
tarazlıq haqqında

11 İngilis inzibati-dövlət idarəetmə məktəbində iqtisadçılar siyasəti və dövlət idarəetməsini

heç biri
strateji alyans (birlik) bazar və iyerarxiya üçün alternativ yaradaraq onların arasında tənzimləmənin aralıq forması kimi tez-tez nəzərdən keçirilir
gizli işçi qüvvəsinin müəyyən edilməsində başlıca fikir iqtisadi artım şərtləri daxilində nəzərdən keçirilir
● insanların məqsədli qazanc əldə etməkdən ibarət olan dəyişməz məqsədli rəşional fəaliyyət sferası kimi nəzərdən keçirirdilər
təşkilatı müvafiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi nəzərdən keçirilir

12 İngilis inzibati-dövlət idarəetmə məktəbində dövlət inzibatçılığının bihevioral metod çərçivəsində hansı tendensiyalar bərqərar oldu

iqtisadi və dinamik
məənəvi və texnoloji
texnoloji və dinamik
● sosioloji və iqtisadi
sosioloji və məənəvi

13 İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu olmayıb

Ç.Manninq
D.Koul
E.Barker
● Y.Meen
Q.Laski

14 İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu var

L.Uayt
Y.Meen

D.Singer

● E.Barker

P.Leyn

15 İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsi nə vaxtdan başlanmışdır

XVII yüzilliyin sonunda

XVIII yüzilliyin sonunda

XX yüzilliyin əvvəlində

● XIX yüzilliyin sonunda

XVIII yüzilliyin əvvəlində

16 Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı orqanizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu aşağıdakı cizgiyə xas olduğunu fikrləşirlər:

dövlət idarəçiliyinin inkişaf edən institutları onların üzvlərini reallaşdırmay üçün əlverişli imkanlara malik olmalıdır, dövlət qulluqçularının azad ünsiyyəti və yüksək qarşılıqlı etimadı vacibdir
inzibati-dövlət idarəetmə institutlarının üzvləri əməkdaşlıq etməli və bütün inzibati-dövlət idarəetmə sisteminə dağıcı təsir göstərən dəyişikliklərin qabağını almaqla onları idarə etməlidir
o, tez dəyişən sosial-siyasi mühitin tələblərinə müvafiq olaraq dövlət idarəetməsinin yeni məqsədlərinə uyğunlaşmalıdır

● hamısı

dövlət idarəçiliyinin inkişaf edən institutlarının hər səviyyəsinin məqsədlərin qoyulmasında və qərarların qəbul edilməsində iştirakı, qulluqçulara dəyişikliklərin planlaşdırılmasına və idarə edilməsinə cəlb olunduqlarını hiss etmək imkanı verir

17 Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı orqanizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu hesab edirlər

hamısı

qeyri-kafi

yarımçıq

● ideal

mümkünsüz

18 Amerikan məktəbində «təşkilati inkişaf» konsepsiyasının ilkin müəhkiməsi –

heç biri

inteqral strukturlarda kənar mütəxəssislərin iştirak etmək imkanı ləbəddür

dövlət idarəçiliyi nəzəriyyəsində diferensiasiyanın artması formatı

● sosial mühit dəyişikliklərinin sürətinin artması və onların xarakterinin mürəkkəbləşməsi iddiası olduğunu demək olar

proqram rəhbərinin bütün plan və sərəncamverici sənədlərini təsdiqetmə və razılaşdırma hüququ olmalıdır

19 Dövlət inzibatchılığının amerikan məktəbində «funksionalizm» termini göstərir

universallığı

faydalılığı

predmeti

● ənənəni

ideyanı

20 Amerikan politoloqu P.Merton funksional yanaşmanın universal postulatına aid olmayanı seçin: 1. sistemin funksional bütövlüyü 2. universal funksionalizm 3. funksional zərurət 4. integrasiya sisteminin funksionallığı 5. sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar

1, 3

1, 3

2, 3

● 4, 5

2, 4

21 Amerikan politoloqu P.Merton funksional yanaşmanın hansı universal postulatını təqdim etmişdi: 1. sistemin funksional bütövlüyü 2. universal funksionalizm 3. funksional zərurət 4. integrasiya sisteminin funksionallığı 5. sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar

1, 3, 4

1, 3, 5

2, 3, 4

● 1, 2, 3

2, 4, 5

22 Funksional yanaşmanın universal postulatını təqdim etmişdi politoloq kimdir

Y.Meen

● P.Merton

L.Uayt

P.Leyn

D.Singer

23 Tanınmış amerikan politoloqu P.Merton funksional yanaşmanın neçə universal postulatını təqdim etmişdi

6.0

4.0

2.0

● 3.0

5.0

24 Heyətin bölgüsü prosesi nəzərdə tutur

müasir motivasiya sistemli maddi və mənəvi stimullaşdırma linglərinin bir-birini tamamlaması və əlaqəli istifadəsi ilə keyfiyyətli yerinə yetirilən işin mükafatlandırılmasını nəzərdə tutur

fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını

məqsədlərdə və məqsədlərin qarşılıqlı əlaqəsində cəmlənməni

● dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını

bələdiyyə mülkiyyət obyektlərinin özəl müəssisələrə icarəyə verilməsini

25 İdarəetmə prosesində heyətin bölgüsü –

hamısı

inflasiya məcmu tələbin məcmu təklifdən artıq olması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması prosesidir

pul və hakimiyyətdir

● vasitələrdən istifadə etmək üçün qaydaların müəyyən edilməsi və insanlara bir mövqedən digərinə keçməyə imkan verən sistemlərin işlənilib hazırlanmasını nəzərdə tutan prosesdir

sağlam və həyatqabiliyyətli klasterlərdəki formaların ilkin kritik sayı klasterlərin güclənmə prosesidir

26 İdarəetmə prosesində aşağıdakılardan hansı vasitə kimi nəzərdə tutulur

mükafatlandırma, nəqliyyat

● nəqliyyat, mənzil, maddi nemətlər

heyət və mükafatlandırma

heyət, maddi nemətlər

heyət, mənzil

27 T.Parsonsa görə dövlət inzibətçiliyində struktur-funksional təhlil hansı prinsiplə əlaqədardır

integrasiya və mülkiyyət

mülkiyyət və bölgü

maliyyə və integrasiya

- bölgü və integrasiya
mülkiyyət və maliyyə

28 Ötən əsrin 50-ci illərinin ortalarında inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində hansı metod populyar oldu

- vergi mənbəyinin paylanması
- sıfır məbləği ilə oynama metodu
- iqtisadi tənzimləmə metodu
- struktur-funksional
- yüzdəbirlər metodu

29 Riyazi statistikanın müxtəlif bölmələri, faktorlu təhlil, imitasiya modellərinin müxtəlif növləri, abstrakt modellər, oyunlar nəzəriyyəsi – bütün bunlar hansı istiqamətin əsas metodiki vasitələridir

- davranışlı yanaşmasının
- inteqral yanaşmasının
- paketli yanaşmasının
- modernist istiqamətin
- dualizm nəzəriyyəsinin

30 Modernist istiqamətin əsas metodiki vasitəsi -

- faktorlu təhlil
- abstrakt modellər
- oyunlar nəzəriyyəsi
- hamısı
- imitasiya modellərinin müxtəlif növləri

31 «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkünsüzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən strukturu, mədəniyyəti və münasibətləri nəzərdə tuturam» fikri hansı alimə məxsusdur

- L.Uayt
- Y.Meen
- J.Qannel
- D.Singer
- P.Leyn

32 Hansı istiqamətin nümayəndələri “biheviorizm ideyalarını tamamilə inkar etmədən onlar, eyni zamanda bu metodun izafi cəhətlərini və çatışmazlıqlarını dəf etməyə can atırlar”

- davranışlı yanaşmasının nümayəndələri
- inteqral yanaşmasının nümayəndələri
- paketli yanaşmasının nümayəndələri
- Modernist istiqamətin nümayəndələri
- dualizm nəzəriyyəsinin nümayəndələri

33 İdarəetmə prosesində bölgüyə məruz qalır

- «hakimiyyət» və «kompensasiyalar»
- ancaq «kompensasiyalar»
- «mülk» və «kompensasiyalar»
- «vasitə», «heyət» və «mükafatlar»
- ancaq «hakimiyyət»

34 Ötən əsrin 50-ci illərinin ortalarında inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində struktur-funksional metod populyar olur ki, bu sahədə hansı alimlərin işləri daha çox təsirini göstərmişdi

J.Drijekinin, M.Falkonun, Y.Meenin

L.Uaytun, Y.Meenin, M.Falkonun
L.Uaytun, D.Singerin, M.Falkonun
● D.İstonun, Q.Almondun, T.Parsonsun
J.Drijekinin, J.Qannelinnin, Y.Meenin

35 Modernistlər öz metodlarını adlandırırlar

- texnoloji elm
- fantastik elm
- şəffaf elm
- həqiqi elm
- struktur nəzəriyyəsi

36 «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkünsüzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən strukturu, mədəniyyəti və münasibətləri nəzərdə tuturam» fikri kimə məxsusdur

- hamısı
- M.Falko
- D.İston
- D.Singer
- L.Uayt

37 Modernizmin görkəmli nümayəndələrindən biri aşağıdakılardan hansıdır

- hamısı
- M.Falko
- D.İston
- D.Singer
- L.Uayt

38 Postbiheviorizmin əsas ideyalarını özünün «Siyasi sistem» kitabında izah etmiş alim aşağıdakılardan hansıdır

- L.Uayt
- Y.Meen
- J.Qannel
- D.İston
- P.Leyn

39 Postbihevioristlərin fikrincə, inzibati-dövlət idarəçiliyi nəzəriyyəsinin əsas vəzifəsi

- heç biri
- funksional faydalılığın tətbiq edilməsi
- inzibati-dövlət institutlarının öyrənilməsinə yönəlməyi təklif edirlər irəli sürmək
- idarəçilik prosesini təsvir və təhlil etməkdən çox, onu daha geniş mənada – aktual sosial-siyasi dəyərlər nöqtəyindən şərh etməkdən ibarətdir
- funksional nəzarətin həyata keçirilməsi

40 İkinci Dünya müharibəsindən sonra dövlət inzibatçılığında yeni tendensiyaların yaranmasına -

- ancaq «qlobal problemlərə» gətirib çıxartdı
- ancaq «modernizmə» gətirib çıxartdı
- ancaq «struktur funksionalizmə» gətirib çıxartdı
- «postbiheviorizmə», «modernizmə» və «struktur funksionalizmə» gətirib çıxartdı
- ancaq «postbiheviorizmə» gətirib çıxartdı

41 Qulluqçunun əməkdən məmnunluğuna mane olan amilləri F.Hersberq nə ilə əlaqələndirirdi

- heç biri
- xidməti yüksəliş ilə
- nailiyyətlərin tanınması ilə
- təşkilatdakı sosial-psixoloji ab-hava ilə
- peşə yüksəlişi ilə

42 Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən, F.Hersberqin əməkdən məmnunluğa kömək edən qrupuna aid deyildir

- xidməti yüksəliş
- əmək prosesi
- nailiyyətlərin tanınması
- sosial status
- məsuliyyət dərəcəsi

43 Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən F.Hersberq əməkdən məmnunluğa kömək edən qrupa aid etmişdir

- məsuliyyət dərəcəsi
- xidməti yüksəliş
- hamısı
- nailiyyətlərin tanınması
- əmək prosesi

44 Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri F.Hersberq neçə qrupa bölmüşdü

- 2.0
- 3.0
- 4.0
- 5.0
- 6.0

45 F.Hersberqin idarəetmə konsepsiyası əsaslanır

- heç biri
- müxtəlif tipli şəhər və kənd yaşayış məntəqələrinin funksional xüsusiyyətlərinin formalarına
- insanın həyat tsiklinin mərhələlərində və onun cəmiyyətdə yerinin təhlilinə
- kvazi-kollektiv mülkiyyət sistemi kimi korporativ formaya
- idarəetmə prosesində insanların davranış motivlərinin tədqiqinə

46 D.Makreqorinin “Y” nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir

- təşkilatın qeyri-səmərəli işi idarəolunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
- məmurun fəallığı insanın təbiətinə görə məhduddur
- tam şəxsi nəzarət
- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- idarəetmənin dinamik strategiyası

47 D.Makreqorinin “Y” nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir

- idarəetmənin dinamik strategiyası
- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkündür
- təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
- məmurun selektiv şəkildə adaptasiya olunma tələbatı vardır

48 D.Makreqorinin “X” nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir

- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil

məmurun selektiv şəkildə adaptasiya olunma tələbatı vardır
idarəetmənin dinamik strategiyası
təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkündür

49 D.Makqreqorinin "X" nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir

- məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
- idarəetmənin dinamik strategiyası
- məmurun fəallığı insanın təbiətinə görə məhduddur
- təşkilatın qeyri-səmərəli işi idarə olunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
- tam şəxsi nəzarət

50 Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir

- ortabab insan məsuliyyətdən qorxduğuna görə ona rəhbərlik edilməsinə üstünlük verir, nisbətən şöhrətpərəst deyil və hər şeydən çox özünün təhlükəsizliyini güdür
- əməyə qarşı biganəlik səbəbindən ortabab insanı işləməyə məcbur etmək, nəzarət etmək, istiqamətləndirmək və ya cəza ilə qorxutmaq lazımdır ki, təşkilatın məqsədlərinə çatmaq üçün o, gərgin işləsin
- təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
- normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır heç biri

51 Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir

- ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
- oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
- qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir
- normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır
- təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur

52 Davranış yanaşması çərçivəsində D.Makqreqori X nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir

- oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
- normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır
- təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
- ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
- qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir

53 Davranış yanaşması çərçivəsində F.Hersberq hansı idarəetmə konsepsiyasını tərtib etmişdir

- heç biri
- motivasiyalı gigiyena nəzəriyyəsi
- X və Y nəzəriyyəsi
- abstrakt nəzəriyyə
- "Dualizm" nəzəriyyəsi

54 Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarəetmə konsepsiyası olan motivasiyalı gigiyena nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur

D.İston

- F.Hersberq
- D.Makqreqori
- P.Dalin
- D.Trumen

55 Davranış yanaşması çərçivəsində D.Makqreqori hansı idarəetmə konsepsiyasını tərtib etmişdir

- motivasiyalı gigiyena nəzəriyyəsi
- X və Y nəzəriyyəsi
- heç biri
- "Dualizm" nəzəriyyəsi
- abstrakt nəzəriyyə

56 Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarəetmə konsepsiyası olan X və Y nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur

- D.İston
- D.Makqreqori
- P.Dalin
- F.Hersberq
- D.Trumen

57 D.İston bihevioral metodologiyanın “İnteqrasiya” prinsipinə aiddir

- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
- dövlət inzibətçiliyi insan fəaliyyətinin müxtəlif tərəfləri ilə əlaqədar olduğundan tədqiqatda digər ictimai elmlərin nəticələri ilə hesablaşmaq lazımdır
- tədqiqat obyektini institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar

58 D.İston bihevioral metodologiyanın “Xalis elm” prinsipinə aiddir

- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
- tədqiqat obyektini institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- idarəetmə prosesində davranışın dərk edilməsi və izahı inzibati-dövlət idarəçiliyin aktual problemlərinin həlli üçün tövsiyələrin hazırlanmasından məntiqi olaraq öndə gedir
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun

59 D.İston bihevioral metodologiyanın “Sistəmlilik” prinsipinə aiddir

- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
- tədqiqatlar zamanı nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
- tədqiqat obyektini institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar

60 D.İston bihevioral metodologiyanın “Metodika” prinsipinə aiddir

kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar

- məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbitolunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
- tədqiqat obyektini institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- tədqiqatlar sistemli olmalıdır, yəni nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır

61 «Radikalların doktrina elementləri» hansı tanınmış Fransız filosofuna məxsusdur

- F.Teylor
- Fayol
- M.Ponyatovski
- Alen
- Q.Emerson

62 Fransız inzibati -dövlət idarəçiliyinin yeni tip daha bir radikal nəzəriyyəsi kim tərəfindən işlənmişdir

- Fayol
- M.Ponyatovski
- Q.Ford
- Q.Emerson
- F.Teylor

63 E.For öz konsepsiyasında –

hökumətə fəaliyyətləri ilə əlaqədar informasiyaların yığılması işinin təşkilində yeni metodlardan istifadəni də təklif edir

- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
- yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlərini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
- gəlir vergisinin daha dinamik olduğu üçün mərkəzi idarə tərəfindən, daşınmaz əmlakdan alınan vergiləri, o cümlədən bina və ərazi vergisinin yerli özünüidarələr tərəfindən müəyyən edilib, toplanmasını təklif edir
- xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər

64 F.Qoqel və A.Qroseye qeyd edirdilər ki, məhz amillər Fransada dövlət institutlarını xüsusilə sabitsizləşdirir

- daxili və xarici
- subyektiv
- obyektiv
- qanuni
- kollektiv

65 F.Qoqel və A.Qroseye «Fransada siyasət» kitabında fransızların dövlətə

- inandıklarını və cəmiyyətin uğurlu gələcəyini dövlətin iqtisadi maraqları ilə üst-üstə düşdüyünü qeyd edirlər
- qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər
- heç biri
- xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər
- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər

66 M.Duverje özünün hansı kitabında qeyd edir ki, politoloqların nəzəri konsepsiyaları prezidentə, baş nazirə, dövlət və siyasi xadimlərə faydalı olmalıdır, əks halda onlar mənalarını itirirlər

- İnsan cəmiyyətinin gələcəyi
- Krala şah

Rəqabət
İnzibatçılıq fəlsəfəsi
İqtisadi nəzəriyyənin prinsipləri

67 Fransız inzibati-dövlət idarəetməsində Duverje institut anlayışında iki elementi ayrı-ayrı hissələrə parçalayır

- cismi və əqidəni
- strukturu və əqidəni
- strukturu və cismi
- hakimiyyət və əqidəni
- hakimiyyət və mədəniyyəti

68 Fransız inzibati-dövlət idarəetməsində Duverjeyə görə institutlar –

- hamısı
- insan münasibətlərinin məlum modelləri, konkret münasibətlər isə bunların sürətidir ki, onlar beləliklə, sabit, dayanıqlı və möhkəm birləşmiş xarakter əldə edir
- ümumi hüquqi şəkllə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuza və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir
- global problemlərin həllində aktiv fəaliyyət göstərmək, ixtisaslaşdırılmış, əməkdaşlıq postindustrial cəmiyyətdə dövlətin mühüm funksiyalarından birinə çevrilmişdir

69 Fransız inzibati-dövlət idarəetməsində M.Prelonun fikrincə instituta gəldikdə isə o, ümumi hüquqi şəkllə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir

- heç biri
- cisim
- orqanizm
- siyasət
- hakimiyyət

70 Fransız inzibati-dövlət idarəetməsində M.Prelonun fikrincə insitut bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuza və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir

- cisim
- orqanizm
- heç biri
- hakimiyyət
- siyasət

71 İnzibati - dövlət idarəetməsinin Fransız məktəbinin hansıfilosofu «orqanizm □ institut» və «cisim □ institut»u fərqləndirir

- Fayolun
- M.Prelo
- Q.Fordun
- Q.Emersonun
- F.Teylorun

72 «Təkcə hüquqla rəqlamentlənən dövlət institutlarını deyil, həm də başlıca olaraq onun tərəfindən tamamilə, yaxud qismən nəzərə alınmayan, hüquqdankənar mövcud olan institutlarını öyrənməyə başladılar».Bu fikir inzibati-dövlət idarəçiliyinin fransız məktəbinin hansı nümayəndəsinə məxsusdur

- Fayolun
- M.Duverje
- Q.Fordun
- Q.Emersonun
- F.Teylorun

73 İnzibati - dövlət idarəetmə nəzəriyyəsinin təkamülünün ilk iki mərhələsində Fransada daha çox inkişaf etmişdir

- klaster nəzəriyyəsi
- institusionalizm nəzəriyyəsi
- motivasiyalı gigiyena nəzəriyyəsi
- abstrakt nəzəriyyə
- «Dualizm» nəzəriyyəsi

74 Fayolun ideyaları çox sahədə hansı məktəbin nümayəndələrinin (F.Teylorun, Q.Emersonun, Q.Fordun) nəzəriyyələri ilə oxşar olub «elmi menecment» məktəbinin «qızıl fondunu» təşkil edir

- Böyük Britaniyada inzibati-dövlət idarəçiliyi klassiklərinin
- amerikan menecment klassiklərinin
- heç biri
- İsveç menecment klassiklərinin
- Almaniyada inzibati-dövlət idarəçiliyi klassiklərinin

75 A.Fayolun idarəetmənin ümumi prinsipilərindən düzgün olanını seçin

- seçki
- ədalət
- müxtəliflik
- ideal
- referendum

76 A.Fayolun idarəetmənin ümumi prinsipilərindən düzgün olmayanını seçin

- seçki
- ədalət
- korporativ ruh
- təşəbbüs
- heyətin tərkibinin sabitliyi

77 A.Fayolun idarəetmənin “Korporativ ruh” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırsın
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insaflı ədliyyənin ahəngdar nəticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı
- hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

78 A.Fayolun idarəetmənin “Təşəbbüs” prinsipinə aid olan cəhət hansıdır

- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırsın
- planların təklifi və həyata keçirilmə azadlığı
- hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində
- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insaflı ədliyyənin ahəngdar nəticəsidir

79 A.Fayolun idarəetmənin “Heyətin tərkibinin sabitliyi” prinsipinə aid olan cəhət hansıdır

- təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırsın
- kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- planların təklifi və həyata keçirilmə azadlığı

heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində

80 A.Fayolun idarəetmənin “Ədalət” prinsipinə aid olan cəhət hansıdır

kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
planların təklifi və həyata keçirilmə azadlığı

hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində

təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırın

- heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir

81 A.Fayolun idarəetmənin “Nizam” prinsipinə aid olan cəhət hansıdır

kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırın

heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir

planların təklifi və həyata keçirilmə azadlığı

- hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində

82 A.Fayolun idarəetmənin “İyerarxiya (skalyar zəncir)” prinsipinə aid olan cəhət hansıdır

- yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
planların təklifi və həyata keçirilmə azadlığı
hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində
heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

83 A.Fayolun idarəetmənin “Mərkəzləşmə” prinsipinə aid olan cəhət hansıdır

yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

- rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində
heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir

84 A.Fayolun idarəetmənin “Heyətin mükafatlandırılması” prinsipinə aid olan cəhət hansıdır

- ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində

85 A.Fayolun idarəetmənin “Xüsusi maraqların ümumilərə təbəçiliyi” prinsipinə aid olan cəhət hansıdır

rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır

hər şəxs üçün yerin müəyyənlişməsi və ya hər kəs öz yerində

ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol

- təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır

86 A.Fayolun idarəetmənin “Rəhbərliyin vahidliyi” prinsipinə aid olan cəhət hansıdır

rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır

yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol

- eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

87 A.Fayolun idarəetmənin “Sərəncam və əmrin vahidliyi” prinsipinə aid olan cəhət hansıdır

eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram

ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır

- qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır

88 A.Fayolun idarəetmənin “İntizam” prinsipinə aid olan cəhət hansıdır

eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram

ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək

təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır

- itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri
qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər

89 A.Fayolun idarəetmənin “Hakimiyyət” prinsipinə aid olan cəhət hansıdır

eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram

itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri

təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır

- sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə
qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər

90 A.Fayolun idarəetmənin “Əmək bölgüsü” prinsipinə aid olan cəhət hansıdır

eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram

itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri

sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə

- diqqətin və hərəkətin yönəldilməli olduğu obyektlərin sayının ixtisara salınmasına imkan verir ki, bu da eyni şeylərin göstərilməsi ilə istehsalın kəmiyyət və keyfiyyətinin qaldırılmasına kömək edir
qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər

91 A.Fayol idarəetmənin neçə ümumi prinsipini ifadə etmişdir

12.0

8.0

10.0

- 14.0

92 Fayola görə istənilən təşkilatın idarə edilməsində başlıca təyinedici funksiya hansıdır

- sığorta
- kommersiya
- texniki
- inzibati
- maliyyə

93 Fayola görə istənilən təşkilatın idarə edilməsi altı əsas funksiya qrupundan ibarətdir. Bu əsas qrupa daxil olmayanı göstərin

- inzibati
- kommersiya
- texniki
- seçki
- maliyyə

94 Fayola görə istənilən təşkilatın idarə edilməsi aşağıdakı əsas funksiya qrupundan ibarətdir

- inzibati
- kommersiya
- texniki
- hamısı
- maliyyə

95 A.Fayol elmi idarəetməyə klassik tərif vermişdi –

- təsərrüfatçılığın yeni modelini yaratmağa və ekoloji istiqamətə yönəlmiş metodların geniş yayılmasına imkan verən idarəetmə deməkdir
- hamısı
- informasiyanın işlənməsinin müasirliyinin təmin edilməsində mühüm tədbirlərin həyata keçirilməsində idarəetmə deməkdir
- iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasının ardıcıl həyata keçirilməsi, əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması deməkdir
- idarəetmə qabaqcadan görmək, təşkil etmək, sərəncam vermək, koordinasiya etmək və nəzarət etməkdir

96 Fransız inzibati-dövlət idarəetməsində “İnzibatçılıq nəzəriyyəsi”nin yaradıcısı hansıdır

- D.Keveney
- M.Prelo
- F.Teylor
- Anri Fayol
- B.Barri

97 A.Fayolun «Ümumi və sənaye idarəetməsi» kitabında şərh etdiyi nəzəriyyəsinin adı nədir

- dövlətçilik nəzəriyyəsi
- milli iqtisadi planlaşdırma nəzəriyyəsi
- korrelyativ və proporsionallıq nəzəriyyəsi
- inzibatçılıq nəzəriyyəsi
- ictimai təsərrüfat nəzəriyyəsi

98 Fransada ədalətli olaraq inzibati-dövlət idarəçiliyi nəzəriyyəsini klassiki hesab edirlər –

- D.Keveney
- M.Prelo
- F.Teylor
- Anri Fayol

B.Barri

99 Fransız inzibati-dövlət idarəetməsində, əsərlərində institut anlayışını xülasə edən və bununla inzibati-dövlət idarəetməsinə institusional yanaşmanın əsasını qoymuş alimlər hansılardır

M.Prelo və F.Teylor
Anri Fayol və B.Barri
D.Keveney və B.Barri
● L.Dyuqi və M.Oriu
F.Teylor və Anri Fayol

100 Fransız inzibati-dövlət idarəetməsində A.Esmenin müəllifi olduğu konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsi haqqında yazdığı monoqrafiyanın adı nədir

heç biri
Fransa mülki qulluğu
müasir dövlət inzibatçılığı
● konstitusiya hüququnun elementləri
idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə

101 Fransız inzibati-dövlət idarəetməsində “konstitusiya hüququnun elementləri” monoqrafiyasının müəllifi kimdir

D.Keveney
B.Barri
M.Oukşott
● A.Esmenin
Çörçil

102 Fransız inzibati-dövlət idarəetməsində XXI-cu əsrin sonunda konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsinin daha geniş şəklini təqdim etdilmiş monoqrafiya hansıdır -

heç biri
Fransa mülki qulluğu
müasir dövlət inzibatçılığı
● konstitusiya hüququnun elementləri
idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə

103 Təşkilati kibernetikanın mərkəzi anlayışı olan “balanslı систем” anlayışını elmə kim daxil etmişdir

D.Keveney
B.Barri
M.Oukşott
● S.Bier
Çörçil

104 S.Bier təşkilati kibernetikanın mərkəzi anlayışı olan hansı anlayışını daxil etdi

sosial sistem
təminatçı sistem
dayanıqlı inkişaf
● balanslı sistem
şəbəkə sistem

105 İngilis inzibati-dövlət idarəçiliyində hansı istiqamət bizim hissiyatımızın duya biləcəyi gizli və müşahidə edilməyən mexanizmlərin təsiri ilə yaranan fenomenləri izah etməyə çalışır

dualizm
fanatizm

- realizm
- strukturalizm
- ideyalizm

106 İngilis idarəçiliyi sistemində təşkilati kibernetika istiqaməti yaranmışdır

- sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından
- zərurəti ilə əlaqədar dövlət inzibati-idarəetmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində
- problemlı idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdi kimi
- ifrat mexanikliyi ilə seçilən idarəetmə kibernetikasına əks kimi
- iqtisadi integrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı

107 Təşkilati kibernetikanın sosial-fəlsəfi paradıqması –

- dualizmdir
- fanatizmdir
- realizmdir
- strukturalizmdir
- ideyalizmdir

108 «Yumşaq təfəkkür» sistemi –

- problemlı idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdinin əksi kimi ortaya çıxmışdı
- iqtisadi integrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı meydana gəlir
- sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından yaranmışdır
- zərurəti ilə əlaqədar dövlət inzibati-idarəetmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində yaranmışdır
- heç biri

109 Aşağıdakılardan hansı istiqamətin başında Lankaster Universitetinin həyata keçirdiyi tədqiqat proqramının rəhbəri Piter Çekland durur

- “neosfera konsepsiyası”
- “Klaster konsepsiyasını”
- “Paketli yanaşma”
- «Yumşaq təfəkkür»
- “Məqsəd və vətəndaş konsepsiyasını”

110 «Yumşaq təfəkkür» sisteminin rəhbəri hansıdır

- D.Keveney
- B.Barri
- M.Oukşott
- Piter Çekland
- Çörçil

111 İngilis inzibati-dövlət idarəçiliyinin məqsəd və vətəndaş konsepsiyasını işləyib hazırlamış alim hansıdır

- L.Uayt
- Çörçil
- B.Barri
- M.Oukşott
- D.Keveney

112 Ötən əsrin 50-60-cı illərində görkəmli ingilis filosofu M.Oukşott inzibati-dövlət idarəçiliyinin hansı konsepsiyasını işləyib hazırlamışdır

- neosfera konsepsiyası
- yətərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyası

Klaster konsepsiyasını

- məqsəd və vətəndaş konsepsiyasını
- dayanıqlı inkişaf konsepsiyası

113 B.Barri aşağıdakı anlayışından hansını nəzərdən keçirmişdir

hamısı

bərabərlik və qeyri-bərabərlik

xarizmatik lider

- uduşlar və itkilər
- texnoloji və dinamik

114 B.Barri hədə və vədlər yolu ilə həyata keçirilən hansı konsepsiyasını işləyib hazırlamışdır

“özl-dövlət tipli” dövlət hakimiyyəti

“ korporativ tipli” dövlət hakimiyyəti

“keçid tipli” dövlət hakimiyyəti

- “iqtisadi tipli” dövlət hakimiyyəti
- “komanda tipli” dövlət hakimiyyəti

115 İngilis inzibati-dövlət idarəçiliyində hansı alim hədə və vədlər yolu ilə həyata keçirilən «iqtisadi tipli» dövlət hakimiyyəti konsepsiyasını işləyib hazırlamışdır

L.Uayt

D.Keveney

Çörçil

- B.Barri
- Abraham Maslou

116 İngilis inzibati-dövlət idarəçiliyi məktəbində iqtisadi istiqamət İkinci Dünya müharibəsindən sonra hansı vəziyyəti aldı

heç biri

tənəzzülə uğradı

yararsız olmağa başladı

- gücünü artırmağa başladı
- dəyişməz qaldı

117 Yalnız dünya müharibələri dövründə baş nazir vəzifəsini marjinal, qeyri-adi şəxsi kefiyyətlərə malik novator tuta bilər” fikri kimə məxsusdur

L.Uayt

Fris Rotlisberger

D.Keveney

- Çörçil
- Abraham Maslou

118 M.Veberin aşağıdakı anlayışlardan hansını irəli sürmüşdür

postindustrial cəmiyyət

sosial ədalət

bərabərlik və qeyri-bərabərlik

- xarizmatik lider
- xərclər və qazanc

119 Böyük Britaniyanın dövlət strukturlarında liderlik formalarına mədəni amillərin təsiri haqda maraqlı fikirləri hansı alimin işində də tapmaq olar

L.Uaytın

Fris Rotlisbergerin
Elton Meyonun
● D.Keveneyin
Abraham Maslounun

120 Hansı alimlər Qlazqonun siyasi dairələrini tədqiq edərək aşkar etdilər ki, şəhər şurası üzvlərində «demokratiyaya simpatiya» partiya fəalları arasında olduğundan xeyli zəifdir

E.Smitlə
J.Brend
J.Bajinin
● hamısı
M.Marqolis

121 İqtisadiyyatın tənzimlənməsində “Qiymət siyasəti”nin hansı təsir sahəsinə aid deyil

iqtisadiyyatın strukturu
ticarət balansının formalaşması
əhəlinin sosial müdafiəsi
● elmi-texniki tərəqqi
daxili bazarın qorunması

122 İqtisadiyyatın tənzimlənməsində “Qiymət siyasəti”nin hansı təsir sahəsi var

iqtisadiyyatın strukturu
ticarət balansının formalaşması
əhəlinin sosial müdafiəsi
● hamısı
daxili bazarın qorunması

123 İqtisadiyyatın tənzimlənməsində “Vergi siyasəti”nin hansı təsir sahəsinə aid deyil

investisiya fəallığı
sosial sahə
inflyasiya
● əhəlinin sosial müdafiəsi
elmi-texniki tərəqqi

124 İqtisadiyyatın tənzimlənməsində “Vergi siyasəti”nin hansı təsir sahəsi var

investisiya fəallığı
sosial sahə
inflyasiya
● hamısı
elmi-texniki tərəqqi

125 İqtisadiyyatın tənzimlənməsində “Kredit siyasəti”nin hansı təsir sahəsinə aid deyil

qiymətlərin səviyyəsi və dinamikası
məşğulluq
iqtisadi konyunktur
● vergi siyasəti
iqtisadiyyatın sahə və ərazi quruluşu

126 İqtisadiyyatın tənzimlənməsində “Kredit siyasəti”nin hansı təsir sahəsi var

qiymətlərin səviyyəsi və dinamikası
məşğulluq
iqtisadi konyunktur

- hamısı
iqtisadiyyatın sahə və ərazi quruluşu

127 İqtisadiyyatın tənzimlənməsində “Valyuta-pul təsərrüfatı”nın təsir sahəsinə aid deyil

- Respublikanın ticarət və tədiyyə balansının formalaşması
qiymətlərin səviyyəsi və dinamikası
dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
- xarici ölkələrin iqtisadiyyatına məxsus pul dövriyyəsi
dönərli valyutalara nisbətə milli valyutanın məzənnəsi

128 İqtisadiyyatın tənzimlənməsində “Valyuta-pul təsərrüfatı”nın hansı təsir sahəsi var

- Respublikanın ticarət və tədiyyə balansının formalaşması
qiymətlərin səviyyəsi və dinamikası
dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
- hamısı
dönərli valyutalara nisbətə milli valyutanın məzənnəsi

129 Müasir iqtisadiyyatının idarə edilməsinin təşkilati quruluşunun özbaşına dəyişməsi tamamilə

- düzgündür
məqsədəuyğundur
- yolverilməz olmalıdır
heç biri
münasibdir

130 İqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunu müəyyən edən parametrlər hansı düzgün göstərilməmişdir

- idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı
müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
- dövlət özlərini idarə edən ayrı-ayrı icmalardan ibarətdir ki bunun əhatə genişliyinin səviyyəsi
dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi

131 İqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunu müəyyən edən parametrlər aşağıdakılardan hansıdır

- idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı
müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
- hamısı
dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi

132 Bu vəzifələrin həyata keçirilməsi və dövlət idarəetmə funksiyalarının bazar iqtisadiyyatı şəraitində icrası iqtisadiyyatın idarə edilməsi sisteminin ideologiyasının dəyişdirilməsini və buna uyğun olan lazımi praktiki işlərin görülməsini zəruri edir

- iriməqsədli layihələrin həyata keçirilməsində dövlət sahibkarlığına təminat
qanunvericilikdə nəzərdə tutulmayan fəaliyyətin aparılmamasına təminat
dövlət tərəfindən nəzərdə tutulan hər bir verginin müvafiq vergi ödəyicilərindən tutulmasına təminat
- hamısı
təsərrüfat subyektlərinin iqtisadi fəallığının stimullaşdırılmasına təminat

133 Mülkiyyət hüququna təminatı dedikdə hansı mülkiyyət formalarının qorunması nəzərdə tutulur

- ictimai təşkilatların mülkiyyətin
dövlət mülkiyyətin
özəl mülkiyyətin

- hamısı
bələdiyyə mülkiyyətin

134 Müasir şəraitində demokratik dövlətin idarəetmə sistemi aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsi imkanını yaratmalıdır

- müxtəlif inzibati, regional və vəzifə imtiyazlarının ləğvinə təminat
qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət, əmək, kapital və sosial yardım üzrə gəlirlərə və onların real dəyərinə təminat
- hamısı
əməkhaqqının minimum həddinə, müvafiq standartlara uyğun iş şəraitinə dövlət təminatı
- təhsil, mənzil və sağlamlığın müdafiəsi hüququna təminat

135 Dövlət orqanları tərəfindən reallaşan idarəetmə funksiyalarının həyata keçirilməsi ayrı-ayrı işgüzar təşkilatların bazar mühitində işləməsi çərçivəsini

- hamısı
bərabərləşdirilməlidir
genişləndirməlidir
- məhdudlaşdırılmalıdır
inkişaf etdirməlidir

136 Demokratik dövlətlərdə məqsədyönlülük müxtəlif ictimai qrup və təşkilatların maraqlarının yolu ilə aparılır

- heç biri
tapdalanması və tarazlaşdırılmas
pozulması və nizamlanması
- tarazlaşdırılması və nizamlanması
pozulması və tapdalanması

137 Müstəqillik dövründə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik dövlətə xas olan aşağıdakı cəhətləri özündə təsbit etmişdir

- müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması
mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və sosial-siyasi qüvvələrin bərabərhüquqluğunun gözlənilməsi
xalqın azad şəkildə öz iradəsini bildirməsi
- hamısı
şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması

138 Azərbaycan Respublikasında demokratik dövlətin qurulması tarixən sınaqdan çıxmış bəzi cəhətlərin bərqərar olmasını zəruri edir

- müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması
mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və sosial-siyasi qüvvələrin bərabərhüquqluğunun gözlənilməsi
xalqın azad şəkildə öz iradəsini bildirməsi
- hamısı
şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması

139 1945-ci ildən sonra Yaponiyada milli ideya kimi istehlak cəmiyyətinin qurulması götürülmüş və “üç sərvətə” □ sahib olmaqda əks edilmişdir 1. televizor 2. paltaryuyan maşın 3. soyuducuya 4. velosipet 5. ev

- 2, 3, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

1, 3, 5

140 Amerikada milli ideya –

siyasətlə hər kəs məşğul ola bilər
 maddi gəlir
 istehlak cəmiyyətinin qurulması
 ● hər kəs milyonçu ola bilər
 azadlıq hər kəsə məxsusdur

141 - dövlətin idarə olunması, milli əhəmiyyətli işlərin aparılması sənətidir

hamısı
 təcrübə
 iqtisadiyyat
 ● Siyasət
 demokratiya

142 Köməkçi xidmətlər –

sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilərlər
 ● sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır. Onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərəncamın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yardımların göstərilməsindən ibarətdir
 heç biri
 müqavilə ilə fəaliyyət göstərirlər, xidmət sahələri dar çərçivədədir
 bilavasitə əhaliyə xidmət göstərən inzibati vahidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsiqəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir

143 Operativ xidmətlər –

heç biri
 sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilərlər
 sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərəncamın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yardımların göstərilməsindən ibarətdir
 ● bilavasitə əhaliyə xidmət göstərən inzibati vahidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsiqəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir
 müqavilə ilə fəaliyyət göstərirlər, xidmət sahələri dar çərçivədədir

144 İnzibati-dövlət idarəetmənin federal sistemi yerli idarəetmənin əsas vahidləri

şəhər və əyalətlər
 departamentlər və qraflıq
 departamentlər və şəhər
 ● qraflıq və şəhər
 departamentlər və əyalətlər

145 İdarəetmənin (qraflıq, şəhər) yerli səviyyəsi həm unitar, həm də federal dövlətlərdə inzibati-idarəetmənin yerli səviyyəsində, bir qayda olaraq, hansı əsas funksiya yerinə yetirir

ictimai tikintinin planlaşdırılması
 yaşlı, əlil və uşaqlara yardım proqramları
 polis və yanğınsöndürmə mühafizəsinin təmin edilməsi, eləcə də səhiyyə xidmətləri də daxil olmaqla, ictimai təhlükəsizlik
 ● hamısı
 zonalaşdırma, yol təhlükəsizliyi, istehlakçıların müdafiəsi də daxil olmaqla, funksiyaları tənzimləyən

146 Milli (federal) idarəetmə səviyyəsi ibarətdir

- ali məhkəmədən
- hamısı
- ölkələrin əksəriyyətində bu səviyyə prezident rəhbərliyindən
- hakimiyyət aparatından
- parlament aparatından

147 İnzibati-dövlət idarəetməsinin unitar sisteminin çatışmazlıqlarına aiddir –

- hamısı
- yerli səviyyədə operativ qərarların qəbulu imkanının olması
- vətəndaşlar daha çox yerli rəhbərliyə yaxın olur, ona görə də onların vəzifəli şəxslərinə təsir göstərə, qərarların necə qəbul edilməsini və onların nəticələrinin necə olmasını görə bilirlər
- dövlətlərdə konsentrasiyası vətəndaşlarda elə bir təsəvvür yarada bilər ki, yerli problemlərin həlli zamanı hansısa fəallıq göstərmək faydasızdır, çünki istənilən hakimiyyət paytaxta əsaslanır
- yerli rəhbərlik ilə yeni proqramları eksperimentdən keçirmək iri inzibati vahidlərdə olduğundan daha asandır

148 Unitar sisteminin hansı aşağıdakı xüsusiyyəti vardır

- adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da federasiyalara çevrilir
- bəzi kommersiya məqsədlərinə nail olmaq üçün birgə və bir-birini tamamlayan resurslardan istifadə əsasında sinergetik effektdə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa düşülür
- oraya daxil olan ərazilərə çoxlu muxtariyyət verir
- hakimiyyət və mərkəzi rəhbərlik yerli hakimiyyətlər üzərində mühüm nəzarətə malikdir
- artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar

149 Federal quruculuq zamanı dövlətin inzibati funksiyaları hüquqi və faktiki olaraq arasında paylaşıdırılır

- hamısı
- əyalətlər subyektləri
- departamentlər subyektləri
- federasiya subyektləri
- qraflıq subyektləri

150 Federal sistemdə dövlətlərin əksəriyyətində idarəetmənin hansı səviyyəsi vardır

- heç biri
- milli, regional və unitar
- unitar, regional və yerli
- milli, regional və yerli
- unitar, milli və yerli

151 Milli birliyin saxlanılmasında yeganə üsul kimi çıxış edir –

- heç biri
- unitar tipi
- kommuna tipi
- federal tipi
- əyalət tipi

152 Konfederasiyalara xas olan cəhət aşağıdakılardan hansıdır

- hamısı
- bəzi kommersiya məqsədlərinə nail olmaq üçün birgə və bir-birini tamamlayan resurslardan istifadə əsasında sinergetik effektdə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa düşülür
- oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir

- adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da federasiyalara çevrilir
artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar

153 Unitar sistemə malik ərazi bölgüsü departament olan ölkə aşağıdakılardan hansıdır

- İtaliya
- Braziliya
- İsveçrə
- Fransa
- İsveç

154 İnzibati ərazi bölgüsü İsveçrədə aşağıdakılardan hansıdır

- ştatlar
- əyalətlər
- departamentlər
- kantonlar
- qraflıq

155 İnzibati ərazi bölgüsü Braziliyada aşağıdakılardan hansıdır

- departamentlər
- kantonlar
- qraflıq
- əyalətlər
- ştatlar

156 İnzibati ərazi bölgüsü İsveçdə aşağıdakılardan hansıdır

- kantonlar
- əyalətlər
- departamentlər
- qraflıq
- ştatlar

157 İnzibati ərazi bölgüsü İtaliyada aşağıdakılardan hansıdır

- kantonlar
- qraflıq
- departamentlər
- əyalətlər
- ştatlar

158 İnzibati ərazi bölgüsü Fransada aşağıdakılardan hansıdır

- kantonlar
- qraflıq
- əyalətlər
- departamentlər
- ştatlar

159 Hansı sistemə görə oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir

- hamısı
- federal
- kommuna
- unitar
- inzibati

160 Dövlətin ərazicə təşkilinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən inzibati-dövlət idarəetmənin hansı tipi var

- inzibati və kommuna tipi
- unitar və kommuna tipi
- kommuna və federal tipi
- unitar və federal tipi
- inzibati və federal tipi

161 İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən hansı rejimlər çərçivəsi daxilində inzibati orqanlar fəaliyyət göstərir

- viza
- real zaman
- ictimai
- siyasi
- azad əmtəə tədavülü

162 İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən daha bir mühüm amil –

- heç biri
- natamam quruluşdur
- qeyri-sabitlikdir
- siyasi rejimlərdir
- destruktiv mövqedir

163 Hansı alim tərəfindən Alman inzibati-dövlət idarəetməsinin müxtəlif səviyyələrində münaqişələrin tənzimlənməsi və «kanalizasiyalaşdırılması» üsullarını təklif etmiş və münaqişələri təsdiqləyən, onların gedişini rəsmiləşdirən liberal yüksək mobilliyə cəmiyyət proqramını işləmişdir

- E.Hippel
- K.İ.Varlamov
- T.Parson
- R.Darendorf
- Lüdviq Erhard

164 Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsi deyil

- Lüdviq Erhard
- H.Kun
- K.Lenk
- D.Trumen
- V.Veber

165 Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsidir

- F.Hersberq
- Q.Saymon
- D.İston
- Lüdviq Erhard
- D.Trumen

166 Aşağıdakı nəzəriyyələrdən hansı R.Darendorfa məxsusdur

- hər biri
- milli iqtisadi planlaşdırma nəzəriyyəsi
- inzibatçılıq nəzəriyyəsi
- sosial münaqişə nəzəriyyəsi
- dualizm nəzəriyyəsi

167 Almaniya inzibati-dövlət idarəetməsində sosial münəvişə nəzəriyyəsinin yaradıcısı kimdir

- E.Hippel
- K.İ.Varlamov
- T.Parson
- R.Darendorf
- Lüdviq Erhard

168 Almaniya inzibati-dövlət idarəetməsinə monistik yanaşmanı kimlər təklif edir

- struktur-funksional yanaşma tərəfdarları
- "sosial rifah" nəzəriyyəsi tərəfdarları
- yerli özünüidarəetmənin dövlətçilik nəzəriyyəsinin
- bihevioralizm tərəfdarları
- heç biri

169 Lüdviq Erhardın konsepsiyasına görə dövlət inzibatçılığında iqtisadiyyatın dövlət tənzimlənməsi tədbirlərinin gücləndirilməsini nəzərdə tutur

sinfi ziddiyyətlərin yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
iqtisadi böhranların yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
mülkiyyətin paylanması

- hamısı
- kapitalın demokratikləşdirilməsi

170 Lüdviq Erhardın konsepsiyası dövlət inzibatçılığının rolunun artırılması ilə bağlıdır

- xarici «mənavi» amil
- iri korporasiyaların
- əsas iqtisadi resurs
- sosial
- bərqərar olmasında özül

171 Aşağıdakı fikrlərdən hansı V.Veberə məxsusdur

- hamısı
- Müasir adam tamamilə idarə edilən olur
- Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır
- Dövlət aparatının kəmiyyətə artırılması və onun sosial funksiyalarının genişləndirilməsi pis xidmət ola bilər.
- Dövlətin mexaniki artımını tələb etmək - vəziyyəti daha da pisləşdirmək deməkdir
- Biz şahidik ki, cəmiyyətin inzibati-dövlət idarələri, qanunlar, eləcə də sosial-siyasi strukturların təmsalində mövcud olan qarşıda formaları insanın xarici dayaqlarıdır

172 Almaniya inzibati-dövlət idarəetməyə sosioloji yanaşma üçün ən tipik konsepsiya kimin konsepsiyasıdır

- E.Hippel
- E.Forsthoff
- H.Kun
- V.Veberin
- K.Lenk

173 «Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır» fikri Almaniya inzibati-dövlət idarəçiliyində kimə məxsusdur

- E.Hippel
- E.Forsthoff
- V.Veber
- H.Kun
- K.Lenk

174 Klassik ənənələr ruhunda olan alman siyasətçilərinin böyük hissəsi dövlət inzibatçılığının təcəssümündə reallaşması sferasını görür

- əmək potensialının
- insan kapitalının
- innovasiya qərarlarının qəbul edilməsi, layihəyə qədər, layihə qərarlarının təhlili və əsaslandırılması sahəsində müxtəlif xidmətlər təklif etməklə layihənin
- transsendental idrakı, daimi dəyərləri və azadlığın məhsul və xidmətlərin

175 “Almaniyada dövlət ənənələrinin möhkəmliyi səbəbindən indiyə qədər bir konsepsiya mövcud olmaqda davam edir ki, bu konsepsiyaya görə siyasət elmi – dövlətçilikdir” fikri hansı siyasətçiyə məxsusdur

- E.Hippel
- E.Forsthoff
- V.Veber
- K.Lenk
- H.Kun

176 Avropadakı inzibati-dövlət idarəetmə məktəbləri arasında ən nüfuzlusu hansı məktəbidir

- Amerika
- İngiltərə
- Fransız
- Alman
- İsveç

177 Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keçmiş prezidenti Jiskar DEstenin hansı konsepsiyasını təklif edir

- neosfera konsepsiyasını
- yətərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyasını
- Klaster konsepsiyasını
- sosial dövlət konsepsiyasını
- dayanıqlı inkişaf konsepsiyasını

178 Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keçmiş prezidenti Jiskar DEstenin hansı kitabını çox əhəmiyyətli edir

- Krala şah
- İqtisadi nəzəriyyənin prinsipəri
- İnsan cəmiyyətinin gələcəyi
- Fransız demokratiyası
- İnzibatçılıq fəlsəfəsi

179 Filosof dövlət aparatında tərəfdaşlıq haqda yazırdı

- hamısı
- qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər
- yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlərini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
- bürokratlar həmişə bir-birini pis yerinə yetirilmiş iş görə müxtəlif sanksiyalardan müdafiə edirlər
- etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər

180 Fransız filosofu Alenin fikrincə ünsiyyətin baş verdiyi insanların çevrəsi, yerinə yetirilən işin xarakteri tədricən dövlət qulluqçularında bir sıra xarakterik keyfiyyətləri inkişaf etdirir

- ədabazlıq
- məxfiliyə meyillik

- son dərəcə ehtiyatlılıq
- hamısı
- skeptisizm

181 Aşağıdakılardan hansı restrukturizasiyasının istiqamətinə aiddir

- iqтisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsi üçün təşkilatlar şəbəkəsinin yaradılması
- informasiyanın əsas iqtisadi resursa çevrilməsi müasir korporasiyanın fəaliyyəti
- xaricdə müstəqil firmalar arasında kommersiya əlaqələrinin inkişafının strateji alyansların formalaşması
- idarəetmənin səmərəliliyini artırmaq məqsədilə az səmərəli quruluş halqalarının aradan qaldırılması, həmçinin, nəzarət funksiyasını asanlaşdırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi
- istehsal-sənaye və iqtisadiyyatın digər sahələrinin istehsal xarakterli məhsul və xidmətlərə olan tələbatlarının ödənilməsi üzrə xüsusişədirilmiş təşkilatlar şəbəkəsinin yaradılması

182 Son illərdə Qərbi ölkələrində yeni elm kimi yaranması dövlət təşkilatlarında menecment konsepsiyasını genişləndirmişdir

- Milli iqtisadi planlaşdırma nəzəriyyəsi
- Korporativ ruh təşkilatının
- Təşkilatın Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişafının
- “Təşkilatların restrukturizasiyasının”
- İnsan cəmiyyətinin gələcəyi

183 Operativ qərar siyasi oyunun hansı səviyyəsində qəbul edilir

- hamısı
- fərq etməz
- kiçik
- orta
- böyük

184 Məqsədin ölçülməsi nöqtəyi-nəzərindən aşağıdakı hansı məsələlər üzərində dayanmaq lazımdır

- Ölçmənin hansı funksiyaları vardır
- Necə ölçülür
- Nə ölçülür
- hamısı
- Hansı ölçü vasitəsi vardır

185 Strateji məqsədlər elə nəticələndir ki, dövlət menecmenti buna hansı zaman müddətində istiqamətlənməlidir

- müəyyən bir vaxtda
- an müddətdə
- qısa müddətdə (1-2 il)
- uzun müddət (5-10 il)
- vaxtaşırı

186 Strateji menecment aşağıdakıları hansını əhatə etməməlidir

- dövlət inzibatchılığına ciddilik və daxili vəhdətin verilməsi
- dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq
- perspektivləri və məqsədləri düzgün müəyyən etmək
- dövlət strukturlarının passiv iş səfərbər olunmasına ali rəhbərliyin məcbur edilməsi
- planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu

187 Xarici ekspertlərin rəylərinə görə, strateji menecment aşağıdakıları əhatə etməlidir

- dövlət inzibatchılığına ciddilik və daxili vəhdətin verilməsi

dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq
perspektivləri və məqsədləri düzgün müəyyən etmək

- hamısı
- planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu

188 Strateji dövlət menecmenti aşağıdakı hansı məsələni həll etməlidir

heç biri

yerlərdə problemlərin təhlili, təkcə ədalət prinsipini yox bərabərlik prinsiplərində üstün tutmamalıdır
qoyulan məsələləri həlli üçün yolların araşdırılması, gələcək proqnozların istiqamətləndirilməsi, müstəqil azad
toplaşmanı məhdudlaşdırmalıdır

- qoyulan məqsəd bir neçə ili qabaqlamalıdır, məqsədlərə çatmaq üçün tədbirlər hazırlamalı və onlara çatmaq üçün
müvafiq təşkilati resurslar axtarmalıdır
- yaranan problemləri bir neçə il qabaqlamalı, cəmiyyətdə sosial rifahı bərqərar etməli

189 “Vəziyyətin qiymətləndirilməsi” Professoru Joffri Straussmen menecerin siyasi mühitin
məhdudlaşmasına adaptasiya olmasını nəzərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının
neçənci mərhələsidir

dördüncü

ikinci

- birinci
- beşinci
- birinci

190 Professoru Joffri Straussmen menecerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nəzərə
almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının birinci mərhələsini tapın

hamısı

siyasi oyunlarda menecerin rolunun müəyyən edilməsidir

siyasi hakimiyyətin məhdudlaşdırıcılarını müəyyən etməkdir

- vəziyyətin qiymətləndirilməsi
- anı reaksiyalara hazırlıq

191 Professoru Joffri Straussmen menecerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nəzərə
almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının üç mərhələsini göstərir

6.0

4.0

2.0

- 3.0
- 5.0

192 Hansı siyasətçi dövlət quruluşunda işgüzar dairələrin çətinliklərini belə izah edir: əksər biznesmentlər
hökumətdə nazir postu tutduqda narahatlıq hissi keçirirlər

L.Uayt

Fris Rotlisberger

Elton Meyo

- J. Ford
- Abraham Maslou

193 Postindustrial dövlətdə vətəndaşlar arasındakı populyarlığa uyğun olaraq siyasi partiyalar hər ilin
konkret günündə formalaşdıracaqdır

heç biri

iqtisadi kottecləri

prezidenti

- parlamenti

dualizmi

194 Postindustrial dövlət quruluşu şəraitində vətəndaş hansı hüquqa malik olacaqdır

- yerdəyişmələr
- söz azadlığı
- iş
- hamısı
- inam

195 Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun hansı sistem-bazisi tutur

- elektron kotteclər, dövlət və təsərrüfatçılıq
- arbitr, elektron kotteclər və iqtisadi kotteclər
- arbitr, vətəndaş və iqtisadi kotteclər
- vətəndaş, vətəndaş cəmiyyəti və dövlət
- vətəndaş, elektron kotteclər və təsərrüfatçılıq

196 Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun neçə sistem-bazisi tutur

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

197 Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətlərindən səhv olanı tapın

- müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması
- vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi
- cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaranması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqlamentləşdirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması
- dünya sosialist sistemi ölkələrində maddi tərəqqi prinsipi xarakterikdir
- ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi

198 Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarətdir

- müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması
- vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi
- cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaranması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqlamentləşdirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması
- hamısı
- ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi

199 İnformasiya cəmiyyətində ev təsərrüfatı və ailə «istehsalın» ilkin özəyinə çevrilir və formasında təzahür edir

- peşəkarlar cəmiyyəti
- intensiv elmi cəmiyyətlər
- iqtisadi kotteclər
- elektron kotteclər
- arbitr

200 Vahid informasiya-kommunikasiya fəzasının formalaşdırılması, nəinki sosial və institusional, habelə texnoloji olaraq bu kompleksdə

vətəndaş cəmiyyətləri institutlarının və ölkənin idarə edilməsinin birləşdirilməsini təmin edir
 təsərrüfatçılıq subyektlərinin
 postindustrial dövlətin
 ● hamısı
 vətəndaşların; nəhayət

201 Elmi-tədqiqat işlərinə ayrılmış büdcə vəsaitlərinin həcminə görə hansı dünya ölkələri arasında öndə gedir

Fransa
 Azərbaycan
 Çin
 ● ABŞ
 Türkiyə

202 Ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

ikinci
 ● üçüncü
 beşinci
 dördüncü
 birinci

203 Metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

beşinci
 üçüncü
 birinci
 ● ikinci
 dördüncü

204 Kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir

beşinci
 üçüncü
 ikinci
 ● birinci
 dördüncü

205 BMT-nin təsnifatına əsasən iqtisadiyyatın üçüncü sektoruna aiddir

metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
 metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
 kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
 ● ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir
 anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı

206 BMT-nin təsnifatına əsasən iqtisadiyyatın ikinci sektoruna aiddir

metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
 ● metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
 kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
 ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir
 anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı

207 BMT-nin təsnifatına əsasən iqtisadiyyatın birinci sektoruna aiddir

metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir

- kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı

208 Avtomobilqayırma, metallurgiya, elektrotexnika, neft hasilatı və emalı əsas texnoloji quruluşlar hansı təsnifatına aiddir

- heç biri
sənaye quruluşu
postindustrial quruluş
yeni quruluş
yarımkeçiricilər texnologiyası

209 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün yeni quruluşuna aid deyil

- multimedia kommunikasiyalar
neft hasilatı və emalı
biotexnologiyalar
qeyri-ənənəvi energetika
molekulyar elektronika

210 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün yeni quruluşuna aiddir

- biotexnologiyalar
hamısı
molekulyar elektronika
multimedia kommunikasiyalar
qeyri-ənənəvi energetika

211 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün postindustrial quruluşuna aid deyil

- metallurgiya
yarımkeçiricilər texnologiyası
nüvə energetikası
rabitənin optik-lifli xətləri
proqram təminatı

212 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün postindustrial quruluşuna aiddir

- nüvə energetikası
proqram təminatı
yarımkeçiricilər texnologiyası
rabitənin optik-lifli xətləri
hamısı

213 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün sənaye quruluşuna aid deyil

- neft hasilatı və email
elektrotexnika
proqram təminatı
avtomobilqayırma
metallurgiya

214 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün sənaye quruluşuna aiddir

avtomobilqayıma
☒ hamısı
 elektrotexnika
 neft hasilatı və email
 metallurgiya

215 Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün əsas texnoloji quruluşuna daxildir

- ancaq yeni quruluş
☒ sənaye, postindustrial və yeni quruluş
 ancaq sənaye quruluşu
 ancaq postindustrial quruluş
 heç biri

216 Hansı variantda qeyd edilən cavab «insan aktivləri» dəyərinin işlənilməkdə olan göstəriciləridir

- hamısı
 texnoloji quruluşların inkişaf səviyyəsi
 cəmiyyətdə mövcud olan məhdud makroiqtisadi
☒ iqtisadi imkanlar və sosial hərəkət indikatorları
 balansın likvidlik (pula çevriləbilmə)

217 Sosial problemlərin aşkar edilməsi, öyrənilməsi və qarşısının vaxtında alınması üçün məqsədli istifadə mühüm effekt verə bilər

- heç biri
 qeyri-büdcə fondlarından
 maliyyə büdcəsindən
☒ nailiyyət büdcələrindən
 yerli büdcəsindən

218 Sosial Hesablar Sisteminin yaradılması üzrə işlər aşağıda qeyd edilən hansı məqsəddə çatmaq üçün yönəldilməlidir

- iqtisadi imkanlar və sosial hərəkət indikatorlarının axtarışı
 sosial xərclərin ölçülməsi
 yeniləşdirmələrin sosial məsrəflərinin və xeyrinin ölçülməsi
☒ hamısı
 sosial tələbatların müəyyənləşdirilməsi məqsədilə «maliyyə büdcələri»nin yaradılması

219 Cəmiyyətdə korporativ hakimiyyət artdıqca, postindustrial inkişafın tam səciyyələndirilməsi üçün tətbiq edilməsi zərurəti meydana çıxır

- baş verənlərin mərkəzində yeni mülkiyyət sisteminin
 qarşılıqlı münasibətlərinin mütərəqqi sisteminin
 yerli özünüidarənin qarşılıqlı münasibətləri sisteminin
☒ Sosial Hesablar Sisteminin
 sərt inzibati-amirlik sisteminin

220 Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını

- heç biri
 azaldır
 tənəzzülə uğradır
☒ genişləndirir
 sabit saxlıyır

221 Postindustrial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı hansı tip uçot sistemi fəaliyyətdədir

Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını genişləndirir
 Pul axınlarının milli hesabı ev təsərrüfatları və hökumət də daxil olmaqla fond axınlarının maliyyə və qeyri-maliyyə vahidləri arasında fond axınlarını izləyir
 Milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsini əks etdirir

- hamısı
- Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirir

222 Postindustrial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı neçə tip uçot sistemi fəaliyyətdədir

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

223 «Az olsun, yaxşı olsun» prinsipi neçənci əsrin ən geniş yayılmış iqtisadi prinsiplərindən biridir

- XVII
- XIX
- XXI
- XX
- XVIII

224 Analoji müəssisə - şəbəkələr müxtəlif formalarda fəaliyyət göstərir və bu formalara aşağıdakılardan hansı aiddir

- xarici nəticələri təmin edən mərkəzlər
- lisenziyalasdırma
- vasitəçilik
- hamısı
- daxili nəticələri təmin edən yoldaşlıq

225 Korporativ dövlət müxtəlif kanallar sistemi vasitəsilə aşağıda qeyd olunan hansı məsələnin həllini reallaşdırmalıdır

- yüksək texnologiyaların inkişaf sahələrinə investisiya qoyuluşuna yardımçı olmaq
- informasiya şəbəkələrinin yaradılması işini sürətləndirmək, hamının bu sistemdən istifadə imkanını təmin etmək, bu şəbəkələrin sabit fəaliyyətini və demokratikliyini təmin etmək
- Vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı sferasını fasiləsiz təhsil sistemi qismində inkişaf etdirməlidir
- hamısı
- yüksək texnologiyaların inkişafının prioritet istiqamətlərini müəyyənləşdirmək

226 Azərbaycan cəmiyyətində korporativ hakimiyyətin artması xüsusiyyətləri hansından ibarət ola bilər

- dövlət sosial texnologiyadır
- dövlət ictimai rifahın istehsalçısıdır
- dövlət global problemlərin həllini reallaşdıran institutdur
- hamısı
- dövlət nəhəng investordur

227 C.Makdermota görə neçə korporativ sinif mövcuddur

- 1.0
- 4.0
- 2.0
- 3.0

228 Superindustrial modelin yaradıcısı kimdir

- L.Uayt
- heç biri
- Platon
- O.Toffler
- Y.Meen

229 “Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri” müasir dövrün aparıcı alimlərindən olan O.Tofflerin hansı modelində bildirilirdi

- iqtisadi məkanın tarazlıq
- reqressiya
- korporativ holdinq
- superindustrial
- sivilizasiyanın inkişafı

230 Platon hansı quruluşu özündən əvvəlki quruluşun – demokratiyanın xələfi və bir nəfərin hamını idarə etməsi sistemi kimi səciyyələndirmişdir

- heç biri
- olixarxiyanı
- timokratiyanı
- tiraniyanı
- demokratiyanı

231 Mükəmməl quruluşlu dövlətdən kənarlaşmış ən pis dövlət quruluşunu Platon adlandırmışdır

- heç biri
- olixarxiyanı
- timokratiyanı
- tiraniyanı
- demokratiyanı

232 Platon «mənfəti tipli» dövlət quruluşundan yəni qorunmağı məqsədəuyğun hesab etmişdir

- tiraniyadan
- olixarxiyadan
- timokratiyadan
- hamısı
- demokratiyadan

233 İdeal dövlət haqqında - «Biz düzgün quruluşa malik dövləti əzabları və sağlamlığı onu təşkil edən hissələrdən asılı olan bədənlə eyniləşdiririk» fikrin sahibi kimdir

- L.Uayt
- heç biri
- J.Drijek
- Platon
- Y.Meen

234 Müasir həyatda Platonun ideal dövlət haqqındakı fikirləri hansı modeli ilə üst-üstə düşür

- Regressiya
- superindustrial
- iqtisadi məkanın tarazlıq
- korporativ holdinq

sivilizasiyanın inkişafı

235 Əsas peşələri “Emal sənayesi; istehsal, təkrar emal olan” sənaye cəmiyyətində aid olan region hansıdır

Latın Amerikası

Asiya

Amerika Birləşmiş Ştatları

● SSRİ

Afrika

236 Əsas peşələri kəndli, mədən fəhləsi, balıqçı, qara fəhlə olan Postindustrial cəmiyyətə aid olan region hansıdır

Latın Amerikası

Yaponiya

Qərbi Avropa

● Amerika Birləşmiş Ştatları

Afrika

237 Hasilat sahələri: kənd təsərrüfatı, mədən işləri, balıqçılıq olan “Sənayeyə-qədərki cəmiyyət”ə aid olan region hansıdır

heç biri

Yaponiya

Qərbi Avropa

● Afrika

Amerika Birləşmiş Ştatları

238 ABŞ, Yaponiya, Qərbi Avropanın güclü iqtisadiyyata malik olan dövlətlərində korporativ hakimiyyətin artmasının aşağıdakı keyfiyyət parametrlərini görmək olar

iqtisadiyyatda məşğul olanların əksəriyyətini təşkil edən peşəkarlar və texniki mütəxəssislərdən ibarət yeni sinfin texnokratlar sinfinin formalaşması

elmi-texniki tərəqqinin sürətlənməsi və XX əsrin 70-ci illərindən başlayaraq, nəticə etibarilə, cəmiyyətin nəzəri biliklərindən asılılığı prosesini sürətləndirən informasiya texnologiyalarının genişşaxəli inkişafı

xalq təsərrüfatının hasilat və emal sahələrinin ictimai əmək bölgüsündə struktur payının azalması, əksinə xidmət sferalarının geniş şəbəkələrinin inkişafı

● hamısı

«İntellektual institutların» cəmiyyətin aparıcı təsisatlarına çevrilməsi

239 Postindustrial dövrdə işə əsas iqtisadi resurs rolunu oynayır

torpaq

sahibkarlıq bacarığı

əmək

● informasiya

kapital

240 İqtisadiyyatın tənzimlənməsi sistemində iqtisadi mənafe daşıyıcılarına aiddir

muzdlu işçilər və mülkiyyətçilər

yefermer və təsərrüfat üzvləri

kiçik və iri sahibkarlar

fırma və banklar

● hamısı

241 R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “inandırma” amilinə aid olan cəhət hansıdır

tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır

- həтта əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
- həтта əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
- tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın

242 R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “başadüşmə” amilinə aid olan cəhət hansıdır

həтта əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir

- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
- həтта əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
- tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın

243 R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “səmərəlilik” amilinə aid olan cəhət hansıdır

həтта əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir

- həтта əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
- əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
- tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın

244 Aşağıdakılardan hansı R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün göstərdiyi amildir

- diqqətlilik
- hamısı
- səmərəlilik
- başadüşmə
- inandırma

245 R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün neçə əsas amil göstərilir

- 4.0
- 6.0
- 3.0
- 2.0
- 5.0

246 Proqnozlaşdırmanın hansı metodu əvvəllər tətbiq edilən fəaliyyət prinsiplərindən istifadə etməklə öyrənilən obyektin tələb olunan xarakteristikalarına çatmağın mümkün olmamasına, eyni zamanda yeni fəaliyyət prinsiplərindən istifadə imkanlarını nəzərə almaqla öyrənilən obyektin inkişafının geniş spektri alternativlərinə olan tələbatın müəyyən edilməsinə əsaslanır

kombinləşdirilmiş metodu
eksperimental metodu

- normativ metodu
- indeks metodu
- funksional metodu

247 Proqnozlaşdırmanın hansı metodu baş təyinedici cədvəl matrisinin və ya universal identifikatorun işlənilib hazırlanmasına və yüksəkixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupunun yaradılmasına əsaslanır

- kombinəlaşdırılmış metodu
- funksional metodu
- texniki strategiyanın qiymətləndirilməsi
- eksperimental metodu
- normativ metodu

248 Proqnozlaşdırmanın hansı metodu mövcud şəraitlə müqayisədə gələcəkdə hər hansı şəraitin dəyişilməsini xarakterizə edən indekslərin köməyi ilə obyektin mövcud göstəricilərinin qiymətlərinin gələcək dövrlərə uyğunlaşdırılmasına əsaslanır

- eksperimental metodu
- indeks metodu
- kombinəlaşdırılmış metodu
- funksional metodu
- normativ metodu

249 Proqnozlaşdırmanın hansı metodu iqtisadi və təşkilati-texniki göstəricilər arasında asılılığın müəyyən edilməsinə və obyektin gələcək inkişaf oriyentirinin müəyyənəndirilməsinə əsaslanır

- kombinəlaşdırılmış metodu
- normativ metodu
- eksperimental metod
- indeks metodu
- funksional metodu

250 Proqnozlaşdırmanın hansı metodundan kütləvi istehsalın elmi-tədqiqat və təcrübə-konstruktor işləri mərhələsində, həmçinin, istehsalın təşkilati-texniki cəhətdən hazırlanması mərhələsində istifadə edilir

- kombinəlaşdırılmış metodu
- indeks metodu
- normativ metodu
- eksperimental metodu
- funksional metodu

251 Proqnozlaşdırmanın parametrik metodları hansı növə bölünür

- hamısı
- aşağı əməkhaqqı, təqaüd və müavinət
- kompleks, sahəvi, sahələrarası
- xüsusi çəki göstəriciləri və regressiya bərabərliyi üzrə
- texniki-iqtisadi, sosial və demoqrafik

252 Təcrübədə hər hansı obyektin yaradılmasının ilkin mərhələsində çox vaxt gələcək obyektin məlum parametrlərinin miqdarı və istehsalın təşkilati-texniki səviyyəsi haqqındakı göstəricilər məhdud olur, belə şəraitdə qərar qəbul etmək üçün daha sadə, lakin nisbətən az dəqiq olan proqnozlaşdırma metodu —..... tətbiq etmək olar

- inkubasiya metodudur
- yüzdəbirlər metodu
- oynama metodu
- ekstrapolyasiya metodunu
- proqram-məqsədli metodu

253 Qərarların qəbulu vəzifələrinin təsnifləşdirilməsi zamanı elmi ədəbiyyatlarda təsnifləşdirmə meyarı kimi aşağıdakılardan hansından istifadə olunur

- məqsədlərin sayı
- informasiyanın əldə edilməsi üçün eksperimentdən istifadə
- informasiyanın müəyyənliyi səviyyəsi
- hamısı
- qərar qəbul edən şəxslərin sayı

254 Perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlar adlanırlar

- cari qərarlar
- operativ qərarlar
- strateji qərarlar
- perspektiv qərarlar
- sabitləşdirici qərarlar

255 Müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edən qərarlar adlanırlar

- cari qərarlar
- operativ qərarlar
- perspektiv qərarlar
- strateji qərarlar
- sabitləşdirici qərarlar

256 Sabitləşdirici qərarlara aid olan cəhət hansıdır

- perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlardır
- konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
- perspektiv qərarları inkişaf etdirir və dəqiqləşdirir

257 Operativ qərarlara aid olan cəhət hansıdır

- perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlardır
- təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
- müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- perspektiv qərarları inkişaf etdirir və dəqiqləşdirir

258 Perspektiv qərarlara aid olan cəhət hansıdır

- konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
- müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlardır
- perspektiv qərarları inkişaf etdirir və dəqiqləşdirir

259 Strateji qərarlara aid olan cəhət hansıdır

- konkret aşağı səviyyə elementi üçün qəbul edilir
- təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
- perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlardır
- müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir

perspektiv qərarları inkişaf etdirir və dəqiqləşdirir

260 Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarlar aşağıdakı kimi təsnifləşdirilir

- qarışıq, tsiklik və strateji qərarlar
- sistəmlilik, iyerarxiya və təbəçilik
- uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
- ordinar qərarlar, sinergetik qərarlar və asinergetik qərarlar
- indivi—dual, qrup, və kollektiv qərarlara

261 Qərarlar zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilir. Bu təsnifləşdirmə qrupuna aid olmayanı tapın

- birdəfəlik qərarlar
- ortamüddətli qərarlar
- uzunmüddətli qərarlar
- sistəmlilik qərarlar
- qısamüddətli qərarlar

262 Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilir

- uzunmüddətli, qısamüddətli və müddətsiz qərarlar
- uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
- heç biri
- fəsiləli və fəsiləsiz qərarlar
- uzunmüddətli, ortamüddətli və müddətsiz qərarlar

263 Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilməsi zamanı neçə qrupa bölünürlər

- 2.0
- 5.0
- 6.0
- 4.0
- 3.0

264 Qərarların təsnifləşdirilməsi onları hazırlama ardıcılığına və qəbuluna görə bölünür

- sistəmlilik, iyerarxiya, təbəçilik və kollektiv qərarlara
- individual, qrup, təbəçilik və tsiklik qərarlara
- sistəmlilik, iyerarxiya, təbəçilik və tsiklik qərarlara
- individual, qrup, qarışıq və kollektiv qərarlara
- təbəçilik və tsiklik, qarışıq və kollektiv qərarlara

265 Qərarların təsnifləşdirilməsi onları hazırlama ardıcılığına və qəbuluna görə qərarlar neçə yerə bölünür

- 9.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

266 Qərarlar hansı meyara görə qruplaşdırılır

- tsiklik
- iyerarxiya
- sistəmlilik
- hamısı
- təbəçilik

267 Bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçim hansı qərarlara aid edilir

- inert qərarlar
- tarazlaşmış qərarları
- intuitiv qərarlar
- müləhizələrə əsaslanan qərarlar
- impulsiv qərarlar

268 Məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyəti adlanır

- inert qərarlar
- tarazlaşmış qərarları
- müləhizələrə əsaslanan qərarlar
- intuitiv qərarlar
- impulsiv qərarlar

269 İnert qərarlara aid olan cəhət –

- hamısı
- bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
- intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar

270 Müləhizələrə əsaslanan qərarlara aid olan cəhət

- hamısı
- bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir
- intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar

271 İntuitiv qərarlara aid olan cəhət –

- hamısı
- bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyaların yaradılması üstünlük təşkil edir
- bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
- intuisiya – məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar

272 İdarəetmə qərarları hansı idarəetmə funksiyaları ilə əlaqəlidir

- motivasiya
- təşkilətmə
- planlaşdırma
- hamısı
- koordinasiya

273 İdarəetmə prosesinin əsasıdır –

- innovasiya
- qloballaşma
- rəqabət
- idarəetmə qərarları
- risk

274 İdarəetmə qərarları –

- missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır

pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur

insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir

- idarə olunan sistemin fəaliyyətinin obyektiv qanunlarının öyrənilməsinə və onun fəaliyyəti haqqında informasiyaların təhlilinə əsaslanaraq idarəetmə subyektinin yaradıcı və iradə fəaliyyəti, təsiridir konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir

275 Hər bir şəxsin öz şəxsi həyatındakı qəbul etdiyi qərar onun savadı və təcrübəsinə arxalanır –

məqsəd
nəticələr
əmək bölgüsü
missiya

- peşəkarlıq

276 İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aid deyil

peşəkarlıq
nəticələr
məqsəd

- rəqabət

əmək bölgüsü

277 İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aiddir

peşəkarlıq
nəticələr
məqsəd

- hamısı

əmək bölgüsü

278 İnsanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsi adlanır

əmr
məqsəd
missiya

- qərar

fərman

279 “Qərar”a aid olan cəhət

heç biri
konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir
pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur

- insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır

280 İdarəetmə üzrə məşhur tədqiqatçı Çaster Bernard idarəetməyə prosesi kimi baxmışdır

qərarın icrası
qərarın yaranması
qərarların ləğvi

- qərarların qəbulu

qərarın təhlili

281 Qərarların qəbulu prosesində başlanğıc mövqeyin təhlil edilməsinin məqsədinə aiddir

perspektivlərin dəyişilməsinə ola biləcək təhlükələri müəyyən etmək

müasir vəziyyəti qiymətləndirmək
problemin məğzini üzə çıxarmaq

- hamısı
- təşkilatın inkişaf perspektivlərini müəyyən etmək

282 Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesində ilkin mərhələ kimi başlanğıc mövqeyin hərtərəfli təhlilini hansı alim göstərmişdir

R.Rouz
N.Berlin
E.Berq
● P.Akoff
U.Riz

283 Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olmaz

- Qərarların icra edilməsi
- Problemin formalaşdırılması və təhlili
- Problemin yaranması
- İnkişafın diskontu
- Qərarların qəbul edilməsi

284 Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olar

- Qərarların icra edilməsi
- Problemin formalaşdırılması və təhlili
- Problemin yaranması
- hamısı
- Qərarların qəbul edilməsi

285 Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin ardıcıl formasına aid olan cəhət

- hamısı
- innovasiya layihələrinin tətbiqedilmə müddətinin 30-70%, konstruksiya dəyişikliklərinin sayının 65-80% azalması; qərarların həyata keçirilməsi keyfiyyətinin 200-600% yüksəlməsi; kollektivdə yaradıcılıq atmosferinin yaradılması və innovasiyalara müqavimətin azalması kimi üstünlüklər qeyd olunur
- bu formanın səmərəliliyinin əsas şərti funksiyaların və bütün məqsəd qruplarının məsuliyyətinin dəqiq müəyyən olunmasıdır
- innovasiya fəaliyyətinin mərhələlərlə, bütün funksional şöələrdə növbə ilə keçirilməsini nəzərdə tutur
- ayrı-ayrı konkret şöədə mərhələnin başlanmasından sonra nəticələr təşkilatın rəhbərliyinə verilmir, o innovasiyaların tətbiqinin davam etdirilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul edə bilməz

286 Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin hansı müxtəlif formaları var

- funksional, paralel və ekoloji
- üfüqi, şaquli və paralel
- üfüqi, şaquli və inteqral
- ardıcıl, paralel və inteqral
- üfüqi, şaquli və ardıcıl

287 Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin neçə forması var

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

288 Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aid olmayanı tapın

- zaman riskləri
- texniki risklər
- iqtisadi risklər
- siyasi risklər
- ekoloji risklər

289 Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aiddir

- ekoloji risklər
- iqtisadi risklər
- siyasi risklər
- hamısı
- texniki risklər

290 Dövlət inzibati-idarəetməsində ekoloji risklərə aid olan cəhət -

- hamısı
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir

291 Dövlət inzibati-idarəetməsində texniki risklərə aid olan cəhət -

- hamısı
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması

292 Dövlət inzibati-idarəetməsində iqtisadi risklərə aid olan cəhət –

- hamısı
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
- layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması

293 Dövlət inzibati-idarəetməsində siyasi risklər –

- hamısı
- layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi
- resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi
- vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir

layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması

294 Dövlət inzibati-idarəetməsi üçün innovasiya riskləri bir-biri ilə qarşılıqlı əlaqədə olan neçə qrupa ayrılır

- 6.0
- 2.0
- 3.0
- ☒ 4.0
- 5.0

295 Hansı mərhələdə layihənin variantları ya öz qüvvələri hesabına, ya da məsləhət şirkətlərinin cəlb edilməsi vasitəsilə öyrənilir

- bütün mərhələlərdə
- ikinci mərhələdə
- birinci mərhələdə
- ☒ üçüncü mərhələdə
- dördüncü mərhələdə

296 İnnovasiya fəaliyyətində hansı mərhələdə layihənin reallaşdırılacağı bazarın və mühitin, bu -nun üçün lazım olan resursların, vergi, amortizasiya və maliyyə-kredit siyasətinin, həmçinin, ekoloji və digər normativlərin layihənin səmərəliliyinə təsirinin təhlili həyata keçirilir

- bütün mərhələlərdə
- üçüncü mərhələdə
- birinci mərhələdə
- ☒ ikinci mərhələdə
- dördüncü mərhələdə

297 Hansı mərhələdə layihə ideyasının həyata keçirilməsi zərurəti və imkanları təhlil edilir, əlverişli innovasiya şəraiti təhlil olunur

- bütün mərhələlərdə
- üçüncü mərhələdə
- ikinci mərhələdə
- ☒ birinci mərhələdə
- dördüncü mərhələdə

298 İnnovasiya fəaliyyətində qərarları qəbul etmək üçün həlledici mərhələ -

- heç biri
- istehsaldan sonrakı mərhələdir
- istehsal mərhələsidir
- ☒ innovasiyaya qədər olan mərhələdir
- innovasiyadan sonrakı mərhələdir

299 İnnovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi ideyanın yaranmasından qərarın qəbul edilməsinə qədər hansı fazaları əhatə edir

- hamısı
- innovasiyaya qədər, innovasiyadan sonrakı fazalarını
- innovasiyanın yaranması, innovasiyanın ölçülməsi, innovasiyada sonrakı fazalar
- ☒ innovasiyaya qədər, innovasiya və istehsal fazalarını
- innovasiyanın ölçülməsi, istehsalın təşkili fazaları

300 Ekspertlər restrukturizasiyasının əsas üç istiqamətini müəyyənləşdirirlər

- 2.0

5.0
6.0
● 3.0
4.0

301 “Maliyyə-kredit inhisarçılığı”na aid olan xüsusiyyəti tapın

digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün manəələrin yaradılması
vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında kommersiya bankları arasında korporativ mənafə baxımından sazişlərin bağlanması
maliyyə resurslarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması

- hamısı
mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almalarında əsassız ayrı-seçkiliklərlə qarşılaşdırılması

302 “Sahə inhisarçılığı”na aid olan xüsusiyyəti göstərin

əsassız olaraq təsərrüfat subyektlərinin müstəqilliklərinin məhdudlaşdırılması
qeyri-dövlət təsərrüfat subyektlərinin maddi resurslarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təmin edilməsi
kanallarının yaradılması
yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni manəələrin yaradılması

- hamısı
malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılması

303 “Təsərrüfat subyektlərinin inhisarçılığı”na aid xüsusiyyəti göstərin

bazarda üstünlük əldə etmək məqsədilə qiymətlərin süni surətdə manipulyasiyası
süni surətdə qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcmnin dəyişdirilməsi və əmtəələrin tədavüldən çıxarılması
xalq təsərrüfatının, əhəlinin, ayrı-ayrı təsərrüfat subyektlərinin geniş tələbatını ödəyən məhsul istehsalının əsassız olaraq məhdudlaşdırılması və yaxud dayandırılması

- hamısı
digər təsərrüfat subyektinin bazara daxil olmasına və ya tərək edilməsinə əsassız manəələrin yaradılması

304 “Rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi” inhisarçılıqın hansı formasına aiddir

maliyyə-kredit inhisarçılığı
təbii inhisarçılıq
sahə inhisarçılığı
● yerli inhisarçılıq
təsərrüfat subyektlərinin inhisarçılığı

305 Dövlət inhisarçılığına aid olan fəaliyyəti göstərin

maliyyə resurslarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması
xalq təsərrüfatının, əhəlinin, ayrı-ayrı təsərrüfat subyektlərinin geniş tələbatını ödəyən məhsul istehsalının əsassız olaraq məhdudlaşdırılması və yaxud dayandırılması
yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni manəələrin yaradılması
● qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müəyyən növ əmtəələrin istehsalının və ya müəyyən növ istehsal fəaliyyətinin qadağan olunması
süni surətdə qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcmnin dəyişdirilməsi və əmtəələrin tədavüldən çıxarılması

306 Dövlət inhisarçılığına məxsus olan xüsusiyyət hansıdır

digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün manəələrin yaradılması

bazarda dominant mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektləri və istehlakçıların mənafeyinə toxunulmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyətlərdir sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyətidir

- bu icra hamiyyəti orqanlarının rəqabətin məhdudlaşdırılmasına, yaxud onun aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafehlərinin pozulmasına gətirib çıxaran fəaliyyətdir maliyyə-kredit təşkilatlarının təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran və yaxud rəqabəti ləğv edə bilən qeyri-qanuni fəaliyyətləri aiddir

307 Respublikamızda inhisarçılığın hansı özünəməxsus forması vardır

maliyyə-kredit inhisarçılığı
yerli inhisarçılıq
sahə inhisarçılığı

- hamısı
təsərrüfat subyektlərinin inhisarçılığı

308 İqtisadi cəhətdən inkişaf etmiş ölkələr rəqabət qabiliyyətli sahələrin stimullaşdırılması üçün aşağıdakı hansı determinantdan istifadə edilməsi səhvdir

ölkədə biri digərini qarşılıqlı tamamlayan məhsullar istehsal edən sahələrin olması
sahənin yeniləşməsini və keyfiyyətin yüksəlməsini stimullaşdıran məhsula inkişaf etmiş daxili tələbatın mövcudluğu, o cümlədən, sahəyə yeni istehsalçıların daxil olması
daxili iqtisadiyyatın istehsal amilləri təmin olunması

- nəzarət orqanlarının vasitəsilə müəyyənlanmış hüquqi mühit: yeni müəssisələrin qeydə alınmasının çətinliyi rəqabət qabiliyyətliliyi artırır
ölkədə rəqabət qabiliyyətli malgöndərən sahələrin mövcudluğu

309 İqtisadi cəhətdən inkişaf etmiş ölkələr rəqabət qabiliyyətli sahələrin stimullaşdırılması üçün aşağıdakı determinantdan istifadə edirlər

ölkədə rəqabət qabiliyyətli malgöndərən sahələrin mövcudluğu
daxili iqtisadiyyatın istehsal amilləri təmin olunması

- hamısı
ölkədə biri digərini qarşılıqlı tamamlayan məhsullar istehsal edən sahələrin olması
sahənin yeniləşməsini və keyfiyyətin yüksəlməsini stimullaşdıran məhsula inkişaf etmiş daxili tələbatın mövcudluğu, o cümlədən, sahəyə yeni istehsalçıların daxil olması

310 Dövlətin təsərrüfat fəaliyyətinin antiinhisar tənzimləməsinin aparıcı istiqamətlərindən səhv olanı tapın

Nəqliyyatda, rabitədə, elektrik enerjisi, su, qaz təchizatındakı «təbii» inhisarların fəaliyyətinin nizamlanması
rəqabətin inkişafına genişmiqyaslı yardımların edilməsi

- iqtisadiyyatın inhisarlaşmasının qarşısının alınmasına yönəldilmiş fəaliyyətlər
vicdanlı işgüzarlığın inkişafına mane olmaq
dövlət və munisipal sifarişlərin yerləşdirilməsində müsabiqə prinsiplərinə üstünlük verilməsi

311 Dövlətin təsərrüfat fəaliyyətinin antiinhisar tənzimləməsinin aparıcı istiqamətləri aşağıdakılardan hansıdır

Nəqliyyatda, rabitədə, elektrik enerjisi, su, qaz təchizatındakı «təbii» inhisarların fəaliyyətinin nizamlanması
rəqabətin inkişafına genişmiqyaslı yardımların edilməsi

- iqtisadiyyatın inhisarlaşmasının qarşısının alınmasına yönəldilmiş fəaliyyətlər
hamısı
dövlət və munisipal sifarişlərin yerləşdirilməsində müsabiqə prinsiplərinə üstünlük verilməsi

312 “Hökumət firmaların ixtira etdikləri yeni məhsulların, yaxud yeni texnologiyaların patent mühafizəsinin təşkilini təmin etməsi” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir

zəruri xammal növləri üzərində mulkiyyət
miqyasın effektivliyi
hamısı

- patentlər və lisenziyalar
müstəsna hüquqlar

313 “Dünyanın bir çox ölkələrində hökumətin bəzi təşkilatlara vahid satıcı statusu verməsi” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir

- zəruri xammal növləri üzərində mulkiyyət
miqyasın effektivliyi
hamısı
- müstəsna hüquqlar
patentlər və lisenziyalar

314 “Az xərclərlə yüksək səmərəliliyə bazarın inhisarlaşmasını şərtləndirən iri istehsal şəraitində nail olması” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir

- zəruri xammal növləri üzərində mulkiyyət
müstəsna hüquqlar
hamısı
- miqyasın effektivliyi
patentlər və lisenziyalar

315 İnhisarçılığa rəvac verən amillər aşağıdakılardan hansı aid deyil

- zəruri xammal növləri üzərində mulkiyyət
müstəsna hüquqlar
miqyasın effektivliyi
- antiinhisar qanunu
patentlər və lisenziyalar

316 İnhisarçılığa rəvac verən amillər aşağıdakılar hansı aiddir

- zəruri xammal növləri üzərində mulkiyyət
müstəsna hüquqlar
miqyasın effektivliyi
- hamısı
patentlər və lisenziyalar

317 İnhisarçılığın neqativ nəticələrindən biri –

- hamısı
iqtisadi tənəzzülün azalması
iqtisadi inkişaf genişlənməsi
- iqtisadi parazitlərin genişlənməsi
mükəmməl rəbaqəbit qurulması

318 İnhisarçılığın iqtisadiyyatda təşəkkülünə şərait yaradır

- əmtəə və xidmətlərə istehlakçıların tələbatı artdıqda genişlənən qıtlığın qeyri-likvidlərlə aradan qaldırılması
zamanı iqtisadi disbalans təzahür edir
tələb və təklif arasındakı əlaqənin qırılması
bazarların geniş imkanlara malik olması
- hamısı
əmək və xammal resursları səmərəsiz yerdəyişmələrə məruz qalması

319 Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində inhisarçılığı hansı neqativ amillərin vasitəsilə aşkar etmək olar

məhsulların və xidmətlərin aşağı keyfiyyəti
elmi-texniki tərəqqidə durğunluq, elmtutumlu qabaqcıl texnologiya və avadanlıqların istehsalat tətbiqinin ləngidilməsi

bazar mexanizmlərinin sındırılması, onların bürokratik reql-yatorlarla və xoş niyyətlər haqqındakı demagogiyalarla əvəz olunması

- hamısı
- yüksək qiymətlərin hökmranlığı

320 İnhisarçı sözünün mənası –

qanunsuz fəaliyyət
özbaşnalıq
məhdud sahə

- tək satıcı
- qiymət çoxluğu

321 Sahə daxilindəki ayrı-ayrı istehsalçılar öz buraxılışlarının qiymətlərinə nəzarət edirlərsə, həmin sahədə nı cür vəziyyət hökm sürür

hamısı
ədalətli
mükəmməl rəqabət

- qeyri-mükəmməl rəqabət
- bərabər

322 «İnhisarçılar bazarı daim doymamış vəziyyətdə saxlayaraq öz əmtəələrini təbii qiymətlərindən baha satmaqla gəlirlərini əməkhaqqı, yaxud mənfəət şəklində artırır» fikri kimə məxsusdur

- heç biri
- Adam Smit
- L.Uayt
- P.Leyn
- J.Drijek

323 Sahibkarlıqla məşğul olan geniş imkanlı qrupun dövlətin qanunvericilik orqanlarına hər hansı bir iqtisadi qanunvericiliyin həmin qrupun mənafeələrinə uyğun qəbul edilməsi üçün çalışmaları adlanır

- majoritar
- ölüm həddi
- missiya
- lobbiçilik
- tiraniya

324 İqtisadiyyatda lobbiçilik dedikdə –

müasir motivasiya sistemli maddi və mənəvi stimullaşdırma linglərinin bir-birini tamamlaması və əlaqəli istifadəsi ilə keyfiyyətli yerinə yetirilən işin mükafatlandırılmasını nəzərdə tutur
fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını üçün çalışmaları nəzərdə tutulur
dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını üçün çalışmaları nəzərdə tutulur

- sahibkarlıqla məşğul olan geniş imkanlı qrupun dövlətin qanunvericilik orqanlarına hər hansı bir iqtisadi qanunvericiliyin həmin qrupun mənafeələrinə uyğun qəbul edilməsi üçün çalışmaları nəzərdə tutulur
- dövlət mülkiyyət formalarının qorunması nəzərdə tutulur

325 Biznesin dövlətə təsir vasitələrinə aiddir

- hamısı
- gömrük rüsmi
- vergilər
- lobbiçilik
- valyutanın tənzimlənməsi

326 Sahibkarlıq subyektlərinin dövlətə ödədikləri vergilərə aiddir

- əlavə dəyər vergisi
- hamısı
- mənfəətdən vergisi
- aksiz vergiləri
- dövriyyədən vergisi

327 “Dövlət iqtisadiyyata genişlənməsi üçün vergi siyasəti ilə təsir etməsi” sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasını əks etdirir

- infrastrukturun yaradılması
- heç biri
- sənaye məhsulunun tədarükü
- iqtisadi yüksəlişin stimullaşdırılması
- sahibkarlığın təşkili və ona maliyyə yardımı

328 “Dövlət sahibkarlıq subyektlərinin istehsal etdikləri sənaye məhsulunun ən böyük alıcısı” olmaqla sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasını əks etdirir

- infrastrukturun yaradılması
- heç biri
- iqtisadi yüksəlişin stimullaşdırılması
- sənaye məhsulunun tədarükü
- sahibkarlığın təşkili və ona maliyyə yardımı

329 “Dövlət yollar, körpülər, dambalar, dəmir yolları, tunellər, aeroportlar və s. tikərək müəssisələrə dolayı yolla məhsulların paylanılmasında kömək etməsi” sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasına aiddir

- sənaye məhsulunun tədarükü
- heç biri
- iqtisadi yüksəlişin stimullaşdırılması
- infrastrukturun yaradılması
- sahibkarlığın təşkili və ona maliyyə yardımı

330 “Sahibkarlığın informasiya təminatı və kadr hazırlığı” sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasına aiddir

- sənaye məhsulunun tədarükü
- heç biri
- iqtisadi yüksəlişin stimullaşdırılması
- sahibkarlığın təşkili və ona maliyyə yardımı
- infrastrukturun yaradılması

331 Sahibkarlığa dövlət tərəfindən edilən iqtisadi yüksəlişin stimullaşdırılmasına aiddir

- heç biri
- vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı sferasını fasiləsiz təhsil sistemi qismində inkişaf etdirməlidir
- dövlət hərbi formalar və yük maşınları, konsaltinq xidmətinin və kompyuterlərin ən iri partiyalarının istehlakçısıdır, bu baxımdan inhisarcı rolunu oynaya bilər
- dövlət hakimiyyəti iqtisadi yüksəlişin davamlı tempini monetar siyasət vasitəsi ilə tənzimləyir, bundan başqa, dövlət iqtisadiyyata vergi siyasəti ilə təsir edir
- xarici şirkətlərin müəssisənin istehsalında payının azaldılması üçün bir sıra tədbirlərin görülməsi ilə fəaliyyətin darlaşdırılması

332 Sahibkarlığa dövlət tərəfindən edilən yardımlar formasından biri səhvdir

- sənaye məhsulunun tədarükü
- sahibkarlığın təşkili və ona maliyyə yardımı
- iqtisadi yüksəlişin stimullaşdırılması

- xarici donorun təşkilata yardımı
infrastrukturun yaradılması

333 Sahibkarlığa dövlət tərəfindən edilən yardımlar ümumiləşdirilmiş şəkildə aşağıdakı hansı formadan ibarətdir

- sənaye məhsulunun tədarükü
sahibkarlığın təşkili və ona maliyyə yardımı
iqtisadi yüksəlişin stimullaşdırılması
- hamısı
infrastrukturun yaradılması

334 Dövlətin kiçik sahibkarlığa yardımının dolayı formasına aid deyil

- xarici donor strukturları ilə təşkilati işlərin aparılması
konsaltinqin
informasiya-marketing təminatı
- kiçik müəssisələrin reyestrlərinin aparılması
kadrların təhsili və onların ixtisaslarının dəyişdirilməsi

335 Dövlətin kiçik sahibkarlığa yardımının dolayı formasına aiddir

- xarici donor strukturları ilə təşkilati işlərin aparılması
konsaltinqin
informasiya-marketing təminatı
- hamısı
kadrların təhsili və onların ixtisaslarının dəyişdirilməsi

336 Dövlətin kiçik sahibkarlığa yardımının birbaşa formasına aid deyil

- kiçik müəssisələrin fəaliyyətlərinin yoxlanılması və nəzarət işinin sadələşdirilməsi, həmçinin, sahibkarların məmur özbaşınalığından müdafiəsi
sadələşdirilmiş qeydiyyat qaydaları
kiçik müəssisələrin reyestrlərinin aparılması
- frənçayzinq, subpodrat, lizinq və injiniring mexanizmləri əsasında iri və kiçik təşkilatlar arasında əlaqələrin
aparılması
fəaliyyətin lisenziyalasdırılması və məhsulun sertifikatlaşdırılması üçün minimum ödənişlərin tətbiqi

337 Dövlətin kiçik sahibkarlığa yardımının birbaşa formasına aiddir

- kiçik müəssisələrin fəaliyyətlərinin yoxlanılması və nəzarət işinin sadələşdirilməsi, həmçinin, sahibkarların məmur özbaşınalığından müdafiəsi
sadələşdirilmiş qeydiyyat qaydaları
kiçik müəssisələrin reyestrlərinin aparılması
- hamısı
fəaliyyətin lisenziyalasdırılması və məhsulun sertifikatlaşdırılması üçün minimum ödənişlərin tətbiqi

338 Ötən əsrin 80-ci illərində Qərbi ölkələrində adlandırılan ictimai-siyasi dalğa sayəsində özəlləşdirmə geniş vüsət aldı

- cəmləşdirən kombinatordur
sənaye inqilabı
elmi-texniki inqilab
- mühafizəkar inqilab
demokratiyanın xələfi

339 İri sahibkarlığa aid olan cəhət–

- hamısı

dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində istehsal olunan məcmu milli məhsulun 40-50%-i, yeni yaradılan iş yerlərinin 60-70%-i bu sahibkarlığın payına düşür
burada fəaliyyət şəxsən sahibkarın özü tərəfindən kiçik müəssisələrdə, sahibkarlıq mənfəəti əldə etmək üçün xüsusi risk və innovasiya əsasında, iqtisadi məsuliyyətə tam riayət olunması şəraitində, geniş təkrar istehsalın çevik idarə olunması şərtləri ilə həyata keçirilir

- miqyaslı istehsal əhəmiyyətli dərəcədə kütlə və yekcins tələbatın ödənilməsinə, böyük partiyalarla standart məhsul buraxılışına yönəldilmişdir
- yerli büdcələrin gəlir hissəsinin doldurulmasında rol oynayır, sahəyə çox geniş deyillər

340 Dövlətin kiçik sahibkarlığa yardımı hansı formada həyata keçirir

hamısı
texnokratik formada
ancaq vergilərin artırılması yolu ilə

- birbaşa və dolayı yollarla
üfqi və şaquli formada

341 Kiçik sahibkarlığa aid olan cəhət—

hamısı
daxili iqtisadi konyunkturdan asılıdır və öz qrupu daxilində rəqabətli mübarizə aparmağa, həmçinin, ölkə və xarici kapitalla rəqabət aparmağa məcburdur
miqyaslı istehsal əhəmiyyətli dərəcədə kütlə və yekcins tələbatın ödənilməsinə, böyük partiyalarla standart məhsul buraxılışına yönəldilmişdir

- burada fəaliyyət şəxsən sahibkarın özü tərəfindən kiçik müəssisələrdə, sahibkarlıq mənfəəti əldə etmək üçün xüsusi risk və innovasiya əsasında, iqtisadi məsuliyyətə tam riayət olunması şəraitində, geniş təkrar istehsalın çevik idarə olunması şərtləri ilə həyata keçirilir
- iri korporativləri, holdinqləri və müştərək müəssisələri əhatə edir

342 Dövlətin apardığı daxili və xarici siyasət nə qədər liberal olarsa, sahibkarlıq fəaliyyəti üçün bir o qədər

heç biri
sabit qalar
məhdudlaşar

- geniş imkanlar açılar
azalar

343 Sahibkarlıq və dövlət münasibətlərində əsas rol oynayır

hamısı
təsərrüfatçılıq subyektləri ilə dövlət obyektləri

- təsərrüfatçılıq subyektləri ilə dövlət subyektləri
təsərrüfatçılıq subyektləri ilə qeyri-formal təşkilatların subyektləri
dövlət subyektləri ilə qeyri-formal təşkilatların subyektləri

344 Sahibkarlıq —

- novasiyalı istehsal formasıdır
demokratiyaya qayıdış formasıdır
demokratiyanın nümayəndəlik formasıdır
işlərin təşkil edilməsinin ardıcıl formasıdır
heç biri

345 Sahibkarlıq gəliri —

hamısı
sosial faydalılığın bu və ya digər rifahının bölüşdürülməsini meydana gətirən ictimai marağın ortaya çıxması nəticəsidir
işlərin müddətini azaltmaq, şəxsi və kollektiv məsuliyyətini yüksəltmək, kənar məsləhətçiləri cəlb etmək, funksiyaların dəqiq paylaşdırılması nəticəsidir

- cəmiyyətin texnoloji, iqtisadi və sosial təşkilində baş verən dəyişikliklər məcmusu nəticəsidir
- sahibkarın istehsal amillərini riskli innovasiya yanaşması ilə qovuşdurmasından yaranan xüsusi qabiliyyətlərinin nəticəsidir

346 Sahibkarlığın məqsədi –

- heç biri
- minimum gəlir
- ifrat inhisarcılıq
- müflisləşmə
- yüksək mənfəət

347 Sahibkar işə iqtisadi fəaliyyətin və bazar münasibətlərinin əsas

- obyektidir
- subyektidir
- tənzimləyicisidir
- hamısı
- qoruyucusudur

348 Sənayedə pablik rileyşnz qarşısında hansı əsas məsələ mövcuddur

- özünün alıcıları, səhmdarları, işçiləri ilə kontakt yaratmasıdır və kəskin rəqabət şəraitində şirkətin əmtəə və xidmət bazarlarının genişləndirilməsidir
- cari böhranlı vəziyyətdən ölkənin çıxması prosesində ekoloji vəziyyəti sabitləşdirmək
- dinamik inkişaf çərçivəsində işçilərin ixtisaslarının artırılması ilə münasibətlərin korlanması və ixtisasların genişlənməsidir
- heç biri
- təşkilatın nüfuzunun qorunması üzrə fəaliyyətin darlaşdırılması və reklam işlərinin genişləndirilməsi

349 Pablik rileyşnz sferasında praktiki fəaliyyət hansı istiqamətə ayrılır 1. Xoş məramlılığa nail olmaq üçün müəyyən addımların atılması 2. Təşkilatın nüfuzunun qorunması üzrə fəaliyyət 3. Daxili qarşılıqlı münasibətlər 4. Fərdi informasiyaların bütövlüyünə əsaslanan milli mənafehlərin yaradılması 5. Dövlət idarəçilik orqanları icmaların işlərinə qarışmamalıdır

- 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 5
- 2, 3, 5
- 3, 4, 5

350 Biznesdə pablik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsini tapın

- koordinasiya və proqramın yerinə yetirilməsi
- fəaliyyət proqramı və büdcənin hazırlanması
- hamısı
- problemin təhlili, tədqiqi və formalaşdırılması
- nəticələrə nəzarət, qiymətləndirmə və mümkün dəyişikliklərin həyata keçirilməsi

351 Biznesdə pablik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsinə bölünür

- 5.0
- 3.0
- 2.0
- 4.0
- 7.0

352 Biznesdə cəmiyyətlə əlaqələr qurulması üzrə peşəkarlar aşağıdakı hansı istiqamətlərdə fəaliyyət göstərə bilərlər

- insanın fəaliyyət tərzinin anlaşılmamasının tədqiqi üzrə məsləhətlərin verilməsi
- mənfəətliliyin maksimum azaldılması
- sənaye əlaqələrinin yaxşılaşdırılması
- heyət, malgöndərən və alıcılarla qarşılıqlı münasibətlərin yaxşılaşdırılması
- şəxsi və ictimai maraqların uzlaşdırılması

353 Biznesdə cəmiyyətlə əlaqələr qurulması üzrə peşəkarlar aşağıdakı hansı istiqamətlərdə fəaliyyət göstərə bilərlər

- sənaye əlaqələrinin yaxşılaşdırılması
- hamısı
- insanın fəaliyyət tərzinin anlaşılmamasının tədqiqi üzrə məsləhətlərin verilməsi
- şəxsi və ictimai maraqların uzlaşdırılması
- heyət, malgöndərən və alıcılarla qarşılıqlı münasibətlərin yaxşılaşdırılması

354 Pablik rileyşnz fəaliyyətini aid olan sahə deyil

- maliyyə əlaqələri
- insan sağlamlığı
- ictimai həyat
- beynəlxalq əlaqələr
- sənaye əlaqələri

355 Pablik rileyşnz fəaliyyətinin mühüm rol oynadığı sahə hansıdır

- ictimai həyat
- hamısı
- maliyyə əlaqələri
- sənaye əlaqələri
- beynəlxalq əlaqələr

356 Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının aşağıdakılardan hansı əsas istiqamətini əhatə edir

- maliyyə əlaqələri
- hamısı
- dövlətlə əlaqələr
- ictimai münasibətlər
- sənaye əlaqələri

357 Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının neçə əsas istiqamətini əhatə edir

- 7.0
- 10.0
- 3.0
- 2.0
- 4.0

358 Azərbaycanın mövcud iqtisadi durumunda etik problemlərin ən çox təsadüf olunduğu hallar aşağıdakılardan hansıdır: 1. sahibkarlıqla məşğul olanların hüquqi normalara münasibəti. 2. sahibkarlıqla məşğul olanların işgüzar partnyorları ilə münasibətləri. 3. sahibkarların dövlət strukturları və onların nümayəndələri ilə münasibətləri. 4. Müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması 5. Yerli bələdiyyə orqanlarında sosial və istehsal infrastrukturunu inkişaf etdirmək üçün qeyri-büdcə fondlarına müxtəlif mənbəli vasitələrin toplanması və istifadə edilməsi, bu orqanlara məqsədli istiqraz vəərəqləri buraxmağa icazə verilməsi

- 2, 3, 4
- 2, 4, 5
- 1, 2, 3

1, 3, 5

1, 2, 5

359 Mövcud iqtisadi durumda respublikamızdakı sosial problemlər və onların qarşısının alınması yollarını ümumiləşdirilmiş şəkildə hansını göstərmək olar

əhalinin zəif müdafiə olunan təbəqələrinin, xüsusilə də Qarabağ müharibəsi əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlamalıdır, şəhid ailələrinin bütün sosial problemləri yüksək səviyyədə həll olunmalıdır

- hamısı
- dövlətin bu sahədəki sosial siyasəti əsas etibarilə mövcud səviyyənin gələcəkdə daha da enməməsinə, sonralar isə yoxsulluğun miqyasını məhdudlaşdırmaq, perspektivdə isə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaratmaqdan ibarət olmalıdır
- həyat səviyyəsinin sabitliyinin təmin edilməsi və onun tədricən yüksəldilməsinə əsaslı şəraitin yaradılması üçün cəmiyyətin aktiv əmək qabiliyyətli hissəsini yüksək məhsuldar və səmərəli əməklə, yaxud sahibkarlıq fəaliyyəti ilə öz rifahını yüksəltməkdən ötrü stimullaşdırmaq lazımdır
- müasir sosial siyasətin ən mühüm cizgilərindən biri də əhalinin gəlirlərinə dövlətin əsas sosial təminatçı olmasıdır

360 R.Fişer və S.Braunun danışığılar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “diqqətlik” amilinə aid olan cəhət hansıdır

-
- tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
- əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
- hətta əks tərəf özünü emosional göstərsə belə özünüzü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
- tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır

361 Yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən, sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilatı modeli adlanır

regressiya

hamısı

superindustrial

- biznes-inkubator
- subpodrat

362 Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aid deyil

-
- ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği
- ucqar regionlarda, sərhədyanı bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələri, kənd təsərrüfatı məhsullarının emalı, turizm, tarixi cəhətdən formalaşmış müxtəlif xalq təbiiqi sənəti və digər məşğuliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinin klasterləşməsinin məhdudlaşdırmaq
- klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi
- regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması

363 Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aiddir

-
- ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği
- regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması
- hamısı
- klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi

364 Dövlətin regional siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardan hansı deyil

- ölkənin inzibati-ərazi bölgüsündə siyasi və sosial-iqtisadi dəyişiklərin əks etdirilməsi məqsədilə dövrü olaraq dəyişikliklərin aparılması
- bütün regionların sakinləri istədikləri rifah səviyyəsinə çatmaq üçün tənəzzüllü iqtisadi fəaliyyət sahələrinin darlaşdırılması
- dövlət və yerli özünüidarə orqanlarının münasibətlərinin hüquqi əsaslarının formalaşdırılması
- ölkənin sosial-iqtisadi inkişafı proqramının və məqsədli proqramların mütəmadi olaraq tətbiq edilməsi
- dövlət hakimiyyəti və yerli özünüidarə strukturlarının fəaliyyətinin normativ və metodiki təminatı

365 Dövlətin regional siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardan hansıdır

- dövlət və yerli özünüidarə orqanlarının münasibətlərinin hüquqi əsaslarının formalaşdırılması
- hamısı
- ölkənin inzibati-ərazi bölgüsündə siyasi və sosial-iqtisadi dəyişiklərin əks etdirilməsi məqsədilə dövrü olaraq dəyişikliklərin aparılması
- dövlət hakimiyyəti və yerli özünüidarə strukturlarının fəaliyyətinin normativ və metodiki təminatı
- ölkənin sosial-iqtisadi inkişafı proqramının və məqsədli proqramların mütəmadi olaraq tətbiq edilməsi

366 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi ümummilli rifahı yüksəltmək məqsədilə hər bir regionun istehsal və qeyri-istehsal potensialından qənaətlə istifadə kimi qiymətləndirilməlidir

- ədalətlik
- səmərəlilik
- hamısı
- bərabərlik
- rəqabət

367 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi iqtisadi fəaliyyətin ərazi cəhətdən elə yerləşdirilməsini nəzərdə tutur ki, bütün regionların sakinləri istədikləri rifah səviyyəsinə çatmaq üçün bərabər imkanlar əldə edə bilsinlər

- səmərəlilik
- ədalətlik
- hamısı
- bərabərlik
- rəqabət

368 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipə arxalanır

- ədalətliliyə və sosial xidmətə
- ədalətliliyə və səmərəliliyə
- azadlığa və bərabərliyə
- rəqabətə və səmərəliliyə
- sosial xidmətə və rəqabətə

369 Regional maraqların mühüm indikatorları sırasına daxil deyil

- infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi
- ictimai-siyasi və milli-etnik şəraitin qeyri-bərabərliyi və regionlararası əlaqələrin fəaliyyət göstərməməsi
- dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi
- şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması
- əhalinin istəyinə müvafiq əmək, intellektual və mənəvi imkanlarından istifadə etmə

370 Regional maraqların mühüm indikatorları sırasına daxildir

- dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi
- hamısı
- infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi
- əhalinin istəyinə müvafiq əmək, intellektual və mənəvi imkanlarından istifadə etmə

şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması

371 Azərbaycanda neçənci ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunmuşdur

- 1994-ci ildə
- 2003-cü ildə
- 2000-ci ildə
- 2002-ci ildə
- 2006-cı ildə

372 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malik deyillər

- ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
- yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər
- sosial yardım, təhsil
- səhiyyə, sanitariya nəzarəti
- ərazi təchizatı və ictimai himayə

373 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malikdir

- yaşıllaşdırma işləri, ictimai nəqliyyat, küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri, fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı və ictimai himayə
- texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- yerlərdə sahibkarlığın inkişafı, yerli maliyyə
- yerli vergilər, bələdiyyə mülkiyyəti, bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri

374 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malik deyillər

- texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- yerlərdə sahibkarlığın inkişafı, yerli vergilər
- küçələrin və yolların saxlanması
- ictimai nəqliyyat
- yaşıllaşdırma işləri

375 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malikdir

- yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
- texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı;
- yaşıllaşdırma işləri; ictimai nəqliyyat
- ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
- sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
- bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri

376 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malik deyillər

- fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
- yerlərdə sahibkarlığın inkişafı münasibətləri
- yerli maliyyə münasibətləri
- yerli vergilər münasibətləri

377 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malikdir

- yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
- sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
- texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı;
- yaşıllaşdırma işləri; ictimai nəqliyyat

küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri; fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə

378 Bazar infrastrukturuna daxil deyil

- vergi-büdcə sistemi
- birjalar
- qiymət siyasəti
- yarmarkalar
- bank sistemi

379 Bazar infrastrukturuna daxildir

- birjalar
- hamısı
- vergi-büdcə sistemi
- bank sistemi
- yarmarkalar

380 İstehsal infrastrukturun əsas funksional təyinatı hansıdır

- ictimai-faydalı, qeyri-istehsal, elmi, idarəetmə, hüquqi, mühafizə və başqa xidmətlər göstərmirlər
- heç biri
- əmtəə nomenklaturasını diversifikasiya etməklə və böyük gəlirli bazara tez bir zamanda daxil olmağı təmin etməkdir
- istifadə edilən vergilərin müntəzəmliyini, sabitliyini, münasibliyini və ucuzluğunu təmin etməkdir
- ictimai istehsalın fəaliyyətini təmin etməkdir

381 İnfrastrukturun növlərinə daxil olmayanı seçin

- institutual (təsisat)
- istehsal (maddi)
- sosial
- bazar
- restrukturizasiya

382 İnfrastrukturun növlərinə daxildir

- hamısı
- bazar
- istehsal (maddi)
- sosial
- institutual (təsisat)

383 İnfrastruktur —

- hamısı
- maraq və tələbatlarını tam şəkildə əks etdirən sosial siyasət ilə şərtlənən yayılma və effektivlik miqyası sayılır
- əsas fəaliyyətə münasibətdə köməkçi və yardımçı xidmətləri həyata keçirən sfera sayılır
- "Məqsədlər ağacı"nın sıfır səviyyəsi proqramın başlanğıc nöqtəsi sayılır
- mülkiyyətçilərin dəyişdirilməsi yolu ilə bələdiyyə mülkiyyəti obyektlərinin fəaliyyət effektivliyinin artırılması sayılır

384 Hansı müəllifin redaktorluğu altında dərc edilmiş kitabda regional iqtisadiyyata eyni inzibati-ərazi vahidində tibbi-ekoloji şəraitə uyğun sosial-iqtisadi proseslərin baş verməsi və məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı kimi göstərilmişdir

- A.V.Sidoroviçin
- A.Marşallın

H.Ritçelin
K.Lapdaurin
T.Q.Morozovanın

385 Hansı müəllifin redaktorluğu altında dərc edilmiş kitabda regional iqtisadiyyat ya inzibati-ərazi, ya da xüsusi iqtisadi əlamətlərlə fərqlənən ayrı-ayrı vilayət, şəhər və digər ərazi vahidlərinin iqtisadiyyatının təcəssümü kimi, həm də bu regionların iqtisadiyyatı xalq təsərrüfatının təkrar istehsalının bir tərkib hissəsi kimi qiymətləndirilmişdir

A.Marşallın
T.Q.Morozovanın
K.Lapdaurin
H.Ritçelin
● A.V.Sidoroviçin

386 Regional təkrar istehsal prosesi aşağıda göstərilən hansı siyasətindən asılıdır

- dövlətin apardığı struktur siyasətindən
- hamısı
- investisiya siyasətindən
- sosial siyasətindən
- maliyyə siyasətindən

387 Ərazi idarə edilməsi dedikdə başa düşülür –

- heç biri
- dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
- konkret ərazidə lokallaşmış təkrar istehsal prosesinin nizamlanması və məqsədayönlü fəaliyyəti
- ərazi əmək bölgüsünün təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq üçün onun tənzimlənməsi prosesi
- xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür

388 Regional idarəetmə dedikdə başa düşülür –

- heç biri
- dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
- ərazi əmək bölgüsünün təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq üçün onun tənzimlənməsi prosesi
- konkret ərazidə lokallaşmış təkrar istehsal prosesinin nizamlanması və məqsədayönlü fəaliyyəti
- xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür

389 Regionun formalaşmasına təsir göstərir –

- coğrafi faktorlar
- sosial-psixoloji
- iqtisadi-təşkilati
- hamısı
- siyasi-hüquqi

390 İlkin regional halqanın təyini baxımından region dedikdə

- xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür
- obyektlərin inkişafına təsir göstərən amillərin proqnozlaşdırılmasını, obyektlərin vəziyyətinin qiymətləndirilməsi, onların dəyişilməsi üzrə reaksiya tədbirlərinin qiymətləndirilməsini xarakterizə edən indikatorların məcmusu başa düşülür
- dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
- nisbətən eyni iqlimə, flora və faunaya, coğrafi mövqeyə malik olan, vahid istehsal, sosial və bazar infrastrukturu, eyni hökumət və özünüidarə orqanları tərəfindən idarə edilən ərazi bütövlüyü başa düşülür

əmək fəaliyyətinin (iqtisadi və sosial sferanı da daxil etməklə) bu və ya digər sferasında ən yaxşı qərarların axtarışı prosesi kimi başa düşülür

391 İstehlakçılarımızın respublika ərazisində qanunvericiliyə əsasən aşağıda göstərilmiş hüquqlarından biri səhvdir

- istehlak olunan əmtəənin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dolğun və mötəbər informasiyalara malik olmaq
- istehlak olunan məhsulların lazımi tələblərə cavab verməsini tələb etmək
- əmtəələrin və onun istehsalçısının sərbəst seçilməsi
- məhkəmələrə və digər səlahiyyətli dövlət orqanlarına, həmçinin, KİV-ə öz hüquq maraqlarının müdafiəsi ilə əlaqədar müraciətlərin edilməsinə qanun icazə vermir
- məhsulların istehlakçının həyatı, sağlamlığı üçün təhlükəsiz keyfiyyət göstəricilərinə malik olmasını tələb etmək

392 İstehlakçılarımız respublika ərazisində qanunvericiliyə əsasən hansı hüquqlara malikdirlər

- istehlak olunan əmtəənin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dolğun və mötəbər informasiyalara malik olmaq
- istehlak olunan məhsulların lazımi tələblərə cavab verməsini tələb etmək
- əmtəələrin və onun istehsalçısının sərbəst seçilməsi
- hamısı
- məhsulların istehlakçının həyatı, sağlamlığı üçün təhlükəsiz keyfiyyət göstəricilərinə malik olmasını tələb etmək

393 Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi 19 sentyabr 1995-ci ildə qəbul olunmuş, sonralar isə bir sıra dəyişikliklər edilmiş qanunudur

- heç biri
- dialektik sintez
- haqsız rəqabət haqqında
- istehlakçıların hüquqlarının müdafiəsi haqqında
- sahibkarlıq fəaliyyəti haqqında

394 Məhsulun nəzərdə tutulan fəaliyyət dövrü ərzində onun əsas təyinatına uyğun saz işləməsi nəzərdə tutur

- ictimaiyyətə iş
- iş prinsipi
- potensial iş
- iş təminatı
- iş təcrübəsi

395 İşgüzar təşkilatlar keyfiyyət çatışmazlıqlarına görə hansı məsuliyyət daşıyırlar

- firma istehsal etdiyi zay məhsula görə ciddi məsuliyyət
- bazardakı paya görə məsuliyyət
- təminatın (qarantın) pozulmasına görə məsuliyyət
- qanun pozuntularında olduqda (firmanın məhsulun hazırlama prosesindəki defektləri, yaxud yalançı reklamlar)
- hamısı

396 Firmalararası yarış prosesində və potensial alıcıların tələbatının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir –

- heç biri
- dövlət
- rəqabət
- reklam
- risk

397 İstehlakçıların hüquqlarının müdafiəsinin əsas yükü üzərinə düşür

heç birinin
 istehlakçının
 istehsalçının
 ● dövlətin
 bir sıra özəl təşkilatların

398 «Consumer International» fəaliyyət sahəsinə aiddir

ekoloji təhlükəsizlik baxımından hüquqların müdafiəsi
 səhiyyə sahəsində inkişaf konsepsiyası
 kosmik ixtiralar
 ● istehlakçıların hüquqlarının müdafiəsi
 pul tədavülü

399 Beynəlxalq miqyasda istehlakçıların hüquqlarının müdafiəsi ilə hansı təşkilatı məşğuldur

heç biri
 “Təsərrüfat Attestasiyası Birlikləri”
 “İqtisadi Əməkdaşlıq və İnkişaf”
 ● «Consumer International»
 “Pulse Democracy”

400 Satıcıların hüquqlarına aşağıdakılardan hansı aid deyil

istənilən əmtəəni istənilən çeşiddə, istənilən ölçüdə təklif etmək hüququ
 satış həcminin artırılmasının stimullaşdırılmasına təsir edəcək istənilən proqramları təklif etmək hüququ
 əmtəə və əmtəələr qrupu haqqında yalançı və aldadıcı mahiyyəti olmayan istənilən reklam müraciətlərinin təşkili
 və reallaşdırılması hüququ
 ● özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-
 hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
 ədalətsiz rəqabət prinsiplərindən kənar tədbirlər vasitəsilə əmtəələrin reallaşdırılmasına istənilən xərclər çəkmək
 hüququ

401 Satıcıların hüquqlarına aşağıdakılardan hansı aiddir

keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ
 istehlakçının maarifləndirilməsindən, yəni alış haqqında qərarı yüngülləşdirən hərtərəfli biliklərdən istifadə etmək
 hüququ
 özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-
 hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
 ● ədalətsiz rəqabət prinsiplərindən kənar tədbirlər vasitəsilə əmtəələrin reallaşdırılmasına istənilən xərclər çəkmək
 hüququ
 istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və
 təminatları haqqında informasiya hüququ

402 Dünya təcrübəsində istehlakçıların hüquqlarına aşağıdakılardan hansı aid deyil

keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ
 əmtəənin satıcı (istehsalçı) təklifinə tam uyğun olması və onun təhlükəsizliyinə istehlakçı hüququ
 özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-
 hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
 ● əmtəəni istənilən çeşiddə, istənilən ölçüdə təklif etmək hüququ
 istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və
 təminatları haqqında informasiya hüququ

403 Hazırda dünya təcrübəsində istehlakçıların hüquqlarına aşağıdakılardan hansı aiddir

keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ
 əmtəənin satıcı (istehsalçı) təklifinə tam uyğun olması və onun təhlükəsizliyinə istehlakçı hüququ
 özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-
 hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ

- hamısı
istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və təminatları haqqında informasiya hüququ

404 İlk dəfə istehlakçıların hüquqları neçənci ildə ABŞ-da tərtib edilmişdi

- 1951-ci ildə
- 1981-ci ildə
- 1971-ci ildə
- 1961-ci ildə
- 1891-ci ildə

405 BMT-nin Baş Assambleyası 1985-ci ildə istehlakçıların hüquqlarının müdafiəsinin məqsədləri üzrəni işləyib hazırladı

- hamısı
- “ korporativ prinsipləri ”
- “ baza prinsipi ”
- « rəhbər prinsipləri »
- “ Natural təsərrüfat prinsipi ”

406 İlk olaraq istehlakçıların hüquqlarının müdafiəsi yolunda bir sıra mütərəqqi qanunlar qəbul etmiş ABŞ prezidenti hansıdır

- Con Adams
- Tomas Cefferson
- Corc Vaşinqton
- Con Kennedi
- Con Tayler

407 “ Satıcılar alıcıların savadsızlığı və nadanlılığı ucbatından onları hesabda aldatmaqla və xarab mallar satmaqla külli miqdarda xeyir götürəcəklər ” fikri hansı əsərdən götürülüb

- Marşell Daymök « İnzibatçılıq fəlsəfəsi » əsərindən
- Alfred Marşallın « İqtisadi nəzəriyyənin prinsipləri » əsərindən
- Vudro Vilson özünün « Administrasiyanın öyrənilməsi » əsərindən
- Milton və Rouz Fridmenlər « Seçimin azadlığı » əsərindən
- Maykl Porterin « Rəqabət » əsərindən

408 Vətəndaşların, dövlət orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi və alıcıların məhsul satanlara qarşı təsirlərinin yüksəldilməsi uğrunda təşkilatlanmış hərəkəti adlanır

- konsyumerizm
- klaster nəzəriyyəsi
- ictimai təsərrüfat
- dualizm
- romb nəzəriyyəsi

409 Konsyumerizm –

- ictimai istehsalın ərazi sənaye kompleksləri, ərazi sahə kompleksləri, həmçinin, sənaye regionları, zonaları və şəbəkələri kimi rayonun əsas ixtisaslaşma sistemində uyğun olan rəşional ərazi təmərküzləşməsi formasında təşkilidir
- təhsil səviyyəsinin yüksəldilməsi, səhiyyənin təkmilləşdirilməsi və diskriminasiyanın azaldılması hesabına vətəndaşların rifah səviyyəsinin yaxşılaşdırılmasını əks etdirir
- iqtisadi imkanlar və sosial hərəkət indikatorlarının axtarışındır
- vətəndaşların, dövlət orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi və alıcıların məhsul satanlara qarşı təsirlərinin yüksəldilməsi uğrunda təşkilatlanmış hərəkətidir
- ictimai istehsalın enerji xammalı mənbələrinə yaxınlaşdırılması, bir sıra sahə və istehsalatların işə hazır məhsulun istehlakı mərkəzləri üzrə yerləşdirilməsidir

410 “Təbii inhisarçılıq”a aid olmayan təşkilatları tapın

dəmiryol nəqliyyatı, hava nəqliyyatı, su nəqliyyatı, avtomobil nəqliyyatını həyata keçirən, səmşinlərə xidmət göstərən, onların təhlükəsizliyinin təminatına çalışan və s. işləri həyata keçirən müəssisə və təşkilatlarının fəaliyyətləri

neft məhsulları və terminalına xidmət göstərən müəssisə və təşkilatlarının fəaliyyətləri

qaz təchizatı sisteminə xidmət edən müəssisə və təşkilatlarının fəaliyyətləri

- maliyyə-kredit təşkilatlarının təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran və yaxud rəqabəti ləğv edən qeyri-qanuni fəaliyyətləri aiddir
- vahid enerji sistemində daxil olan elektrik enerjisi istehsal edən, ötürən müəssisə və təşkilatlarının fəaliyyətləri

411 Kommunal xidmətləri həyata keçirən müəssisə və təşkilatlar inhisarçılığın hansı formasına aid edilir

yerli inhisarçılıq

patent və lisenziya inhisarçılığı

sahə inhisarçılığı

- təbii inhisarçılıq
- təsərrüfat subyektlərinin inhisarçılığı

412 “Patent və lisenziya inhisarçılığı”na aid olmayan xüsusiyyəti tapın

kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi

təsərrüfat subyektinin gəlirlərindən tutulan vergilərə onların bazarlarındakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi

inhisarçı təsərrüfat subyekti məhsullarının qiymətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi

- sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyət
- sürətləndirilmiş amortizasiyaların normativ və amortizasiya ayırmaları ilə əvəz edilməsi

413 “Patent və lisenziya inhisarçılığı”na aid olan xüsusiyyəti tapın

kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi

təsərrüfat subyektinin gəlirlərindən tutulan vergilərə onların bazarlarındakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi

inhisarçı təsərrüfat subyekti məhsullarının qiymətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi

- hamısı
- sürətləndirilmiş amortizasiyaların normativ və amortizasiya ayırmaları ilə əvəz edilməsi

414 “Yerli inhisarçılıq”a aid olmayan xüsusiyyəti tapın

ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən sui-istifadə edilməsi

rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi

təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması

- bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi
- yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi

415 “Yerli inhisarçılıq”a aid olan xüsusiyyəti tapın

ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən sui-istifadə edilməsi

rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi

təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması

- hamısı

yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi

416 “Barter əməliyyatlarının qadağan edilməsi” inhisarçılığın hansı formasına aiddir

- yerli inhisarçılıq
- təbii inhisarçılıq
- sahə inhisarçılığı
- patent və lisenziya inhisarçılığı
- təsərrüfat subyektlərinin inhisarçılığı

417 “Yanacaq və energetika sahəsi üzrə” inhisarlar inhisarçılığın hansı formasına aiddir

- yerli inhisarçılıq
- maliyyə-kredit inhisarçılığı
- sahə inhisarçılığı
- təbii inhisarçılıq
- təsərrüfat subyektlərinin inhisarçılığı

418 Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən hansı təbii inhisarlar təsnifləşdirilir

- kommunal xidmətləri həyata keçirən müəssisə və təşkilatlar üzrə inhisarlar
- nəqliyyat sahəsi üzrə inhisarlar
- yanacaq və energetika sahəsi üzrə inhisarlar
- hamısı
- rabitə sahəsi üzrə inhisarlar

419 “Bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi” inhisarçılığın hansı formasına aiddir

- yerli inhisarçılıq
- təbii inhisarçılıq
- sahə inhisarçılığı
- maliyyə-kredit inhisarçılığı
- təsərrüfat subyektlərinin inhisarçılığı

420 “Maliyyə-kredit inhisarçılığı”na aid olmayan xüsusiyyəti tapın

- digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün maneələrin yaradılması
- vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında kommersiya bankları arasında korporativ mənafə baxımından sazişlərin bağlanması
- maliyyə resurslarının çevikliyinə məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması
- yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almalarında əsassız ayrı-seçkiliklərlə qarşılaşdırılması

421 Hansı dövrdən başlayaraq bir çox iqtisadi ədəbiyyatda klasterlər fenomeninin mövcudluğunun və əhəmiyyətinin dərk olunması müşahidə edilməyə başlanmışdı

- XX əsrin 70-ci illərindən
- XX əsrin 50-ci illərindən
- XIX əsrin 80-ci illərindən
- XX əsrin 80-ci illərindən
- XX əsrin 20-ci illərindən

422 Yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsası klassik ümumi iqtisadi tarazlıq vəziyyəti aşağıdakı hansı şərt daxilində formalaşır

- bütün bazar zonaları minimum ölçüyə malik olmalıdır

firma elə yerləşdirilməlidir ki, onun fəaliyyəti yerləşdiyi ərazini tam əhatə etsin
hər bir firmanın yerləşdiyi məkan istehsalçı üçün maksimum mümkün üstünlüklərə malik olmalıdır

- hamısı

qiymətlər və xərclərin sabitlik əmsalı dəyişməz olmalı, yəni həddən artıq yüksək gəlir nəzərdə tutulmalıdır

423 İstehsalın yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsasını təşkil edir

orta və xırda investorların hüquqlarının müdafiəsi
vətəndaş cəmiyyəti
reproduktiv əməyin hökmranlığı

- klassik ümumi iqtisadi tarazlıq modeli

qarşılıqlı səbir korporasiyasının müvəffəqiyyətinin prinsipial şərti

424 İstehsalın yerləşdirilməsi nəzəriyyəsində ikinci yanaşmanın müəllifləri hansılardır

L.Uayt, R.Fişer, S.Braun
Elton Meyo, Fris Rotlisberger, J. Ford
V.Kristaller, A.Leş, A.Veber

- O.Enqlender, H.Ritçel, T.Palanderdir

F.Hersberq, Abraham Maslou, A.Veber

425 Klaster nəzəriyyəçilərindən ilk dəfə olaraq hansı alim yaşayış məntəqələri sistemlərinin bazar məkanında yerləşdirilməsinin nəzəri əsaslarını işləmişdir

F.Hersberq
V.Launhardt
Y.Tyünen

- V. Kristaller

D.Trumen

426 A.Veber yerləşdirməni nəzərə almadan istehsal xərclərinin üç əsas faktorunu qeyd etmişdir –

ekoloji xərcləri, işçi qüvvəsinə və texnoloji xərcləri
ekoloji xərcləri, xammala çəkilən xərcləri və nəqliyyata çəkilən xərcləri
təhsil sisteminin xərcləri, xammala çəkilən xərcləri və nəqliyyata çəkilən xərcləri

- xammala, işçi qüvvəsinə və nəqliyyata çəkilən xərcləri

təhsil sisteminin xərcləri, işçi qüvvəsinə və texnoloji xərcləri

427 İzolə olunmuş müəssisənin timsalında istehsalın yerləşdirilməsinin ümumi «xalis» nəzəriyyəsini kim işləmişdir

F.Hersberq
V.Launhardt
Y.Tyünen

- A.Veber

D.Trumen

428 V.Launhardt və Y.Tyünenin istehsalın yerləşdirilməsi nəzəriyyələrinin həlledici faktoru hansıdır

ekoloji xərcləridir
təhsil sisteminin xərcləridir
renta xərcləridir

- nəqliyyat xərcləridir

texnoloji xərcləridir

429 Hansı alim ayrılıqda götürülmüş sənaye müəssisələrinin xammal mənbələrinə və məhsulun satışı bazarlarına nəzərən optimal yerləşdirmə məntəqəsinin tapılması metodunu işləyib hazırlamışdır

D.Trumen

Y.Työnen
 ● V.Launhardt
 F.Hersberg
 A.Veber

430 Məhz bu alimlərin işləri klaster nəzəriyyəsinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir

L.Uaytın, R.Fişerin və S.Braunun
 Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun
 F.Hersberqin, D.Trumenin və J. Fordun
 ● Y.Työnenin, L.Launhardtın və A.Veberin
 F.Hersberqin, Abraham Maslounun və A.Veberin

431 İstehsalın yerləşdirilməsi (lokallaşdırma) nəzəriyyəsi hansı alimlərin tərəfindən işlənilmişdir

L.Uaytın, R.Fişerin və S.Braunun
 Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun
 F.Hersberqin, D.Trumenin və J. Fordun
 ● Y.Työnenin, L.Launhardtın və A.Veberin
 F.Hersberqin, Abraham Maslounun və A.Veberin

432 İnsanları öz şəxsi bizneslərini qurmağa maraqlandıran, yeni fəaliyyətə başlamış müəssisələrin novator məhsullar istehsalında onları dəstəkləyən, müəssisələrin inkişafına təkan verən mühiti yaradan və innovasiyalı biznesin təşkil edilməsində sahibkarlara yardımçı olan təşkilat adlanır

maliyyə institutları
 bank
 ev təsərrüfatları
 ● biznes inkubator
 heç biri

433 Azərbaycanda ilk dəfə neçənci ildə “Tədris Biznes-İnkubator” yaradıldı

2010.0
 2003.0
 2001.0
 ● 2005.0
 1997.0

434 Azərbaycanda ilk dəfə hansı universitet nəzdində “Tədris Biznes-İnkubator” yaradıldı

Qərb Universitetində
 Bakı Dövlət Universitetində
 Azərbaycan Dövlət Neft Akademiyasında
 ● Azərbaycan Dövlət İqtisad Universitetində
 Qafqaz Universitetində

435 Tədris biznes inkubator hansı funksiyaları yerinə yetirir

yerli və xarici kiçik, orta və iri sahibkarlıq sahəsində qabaqcıl təcrübə ilə tanışlıq məqsədilə elmi seminarların və praktikumların təşkil olunması
 biznes planlarının tərtib edilməsi, menecmentin ümumi və xüsusi məsələləri, liderlik, korporativ menecment, problemlə situasiyalarda davranış və s. mövzularda treninqlərin keçirilməsi
 menecment, sahibkarlıq fəaliyyəti, heyətin idarə edilməsi, kreativ menecment, innovasiya menecmenti, antiböhranlı idarəetmə və s. fənlərin yeni metodika ilə tədrisi
 ● hamısı
 nəzəri və praktiki biliklərin konkret situasiyalarda tətbiqi

436 Kiçik müəssisələrin inkişafına mane olan faktorlardan biri səhvdir

İqtisadi mühitin qeyri-stabilliyi
 informasiya mühitinin zəifliyi
 yüksək vergi dərəcələri

- pozitiv ictimai rəy
 Əmtəələrin rəqabətqabiliyyətinin aşağı olması

437 Kiçik müəssislərin inkişafına mane olan faktorlar hansıdır

İqtisadi mühitin qeyri-stabilliyi
 informasiya mühitinin zəifliyi
 yüksək vergi dərəcələri

- hamısı
 Əmtəələrin rəqabətqabiliyyətinin aşağı olması

438 Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funksiyarı həyata keçirmir

mövcud müəssisələrin daha da genişləndirilməsi
 digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edilməsi
 yeni müəssisələrin yaradılması

- özəlləşdirmə prosesinin təşkili və qiymətin müəyyənləşdirilməsi
 artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanılması

439 Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funksiyarı həyata keçirir

mövcud müəssisələrin daha da genişləndirilməsi
 digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edilməsi
 yeni müəssisələrin yaradılması

- hamısı
 artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanılması

440 Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Psixoloji dəstək” istiqamətinə aid olan cəhət hansıdır

hamısı
 müxtəlif biznes-kursların, praktikum, trening, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir

- rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
 təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili

441 Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Maliyyə dəstəyi” istiqamətinə aid olan cəhət hansıdır

hamısı
 müxtəlif biznes-kursların, praktikum, trening, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir

- təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
 rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq

442 Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Tədris-metodiki dəstək” istiqamətinə aid olan cəhət hansıdır

təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili

- müxtəlif biznes-kursların, praktikum, trening, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili

hamısı

rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir

443 Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Servis dəstəyi” istiqamətinə aid olan cəhət hansıdır

hamısı

təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili

müxtəlif biznes-kursların, praktikum, trening, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planların, investisiya layihələrinin hazırlanması və təhlili

- burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir

rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq

444 Biznes-inkubatorlar kiçik və orta sahibkarlara əsasən hansı istiqamətdə dəstək göstərir

psixoloji dəstək

tədris-metodiki dəstək

servis dəstəyi

- hamısı
- maliyyə dəstəyi

445 Assosiasianın yaradılmasında məqsəd –

hamısı

nəzarət funksiyasını asanlaşdırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi, innovasiya strategiyalarının tətbiqi ilə səmərəli quruluşun yaradılması

- bazar şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial-iqtisadi sistemin dəyişkən şəraitə uyğunlaşdırılması
- müxtəlif ölkələrdə fəaliyyət göstərən inkubatorları bir arada birləşdirərək informasiya mübadiləsinə həyata keçirməklə daha da səmərəli fəaliyyət göstərmək
- sosial və məişət xidmətlərində bütün kateqoriyalı vətəndaşların tələbatlarını ödəmək

446 1985-ci ildə National Business Incubation Assosiatının (NBİA) harada yaranmışdır

Fransada

- ABŞ-da
- Yaponiyada
- İngiltərədə
- Azərbaycanda

447 İnkubatorların bütün dünyada geniş vüsət alması sonda yaranmasına gətirib çıxardı

hamısı

subpodratların

superindustrialın

- iri assosiasiyaların
- repressiyanın

448 İlk yaranan biznes-inkubatorlar hansı formada fəaliyyət göstərmişdir

hamısı

TAB təşkilatı müvafiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi

əhalinin həyat səviyyəsinin ümumiləşdirilmiş göstəricilərindən biri kimi

- arxitektör və dizaynerlərin yaradıcı kommunası kimi
- aztəminatlılara yerli imkanlar hesabına maddi kömək göstərmək kimi

449 Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlara aid olan cəhət

hamısı

bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır

bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir

- adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir
- iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsalting və auditor xidmətlərinin göstərilməsinə xidmət edir

450 Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlara aid olan cəhət

hamısı

adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir

bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir

- bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
- iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsalting və auditor xidmətlərinin göstərilməsinə xidmət edir

451 Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlara aid olan cəhət

hamısı

adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir

bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır

- bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
- iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsalting və auditor xidmətlərinin göstərilməsinə xidmət edir

452 Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən asılı olaraq hansı formaları-tətbiq edilir: 1. sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar 2. spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar 3. yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar 4. demokratik idarəetmə forması təsərrüfat subyektlərinin maksimum azadlığını sosial-demoqrafik indikatorları

1,4

1,3,4

1,2,4

- 1,2,3

2,3,4

453 Sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır –

hamısı

subpodrat

superindustrial

- biznes-inkubator

reqressiya

454 Biznes-inkubator –

hamısı

yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsaslarını L.Valrasın klassik ümumi iqtisadi tarazlıq modelidir

sosial iqtisadi problem və ətraf mühitin qorunub saxlanması problemlərinin həlli arasında dünya balansının təmin olunması zərurətindən irəli gələn sivilizasiyanın inkişafı modelidir

- yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir
- tədbirlərin görülməsinin direktiv müddəti dəyişdirilərkən məqsədli proqramın şəbəkə modelidir

455 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “İnvestisiyaların dotasiya olunması” hesabat formasına aid olan cəhət

maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir

mövcud olan inkişaf planlarının təhlili

yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılma-larının təhlili

biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımı şərait yaradılması

- müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiya alır

456 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “çətinliklər haqqında nəticələri” hesabat formasına aid olan cəhət 1. mövcud olan inkişaf planlarının təhlili 2. istehsal potensiallarının müəyyənəşdirilməsi 3. yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılmalarının təhlili 4. investor üçün torpaq sahəsinin mənimsənilməsi

1,4

1,3,4

1,2,4

- 1,2,3

2,3,4

457 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən aktual şəraitin təhlili hesabat formasına aid olan cəhət

hər bir bələdiyyədə öz səlahiyyəti çərçivəsində vergi imtiyazına malik olan müəssisələr müəyyən vergilər ödənilməsindən azad olunur

biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımı şərait yaradılması

ayrı-ayrı müəssisələrə kömək, maliyyələşmə mənbələrinin cəlb edilməsi

- maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
- müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiyaların verilməsi

458 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən hansı hesabat formaları hazırlana bilər

investisiyaların dotasiya olunması

bələdiyyənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması

aktual şəraitin təhlili

- hamısı

bələdiyyə işinin konkret prioritetləri

459 Sahibkarla bələdiyyə arasında qarşılıqlı münasibətləri təhlil edərkən aşağıdakılar haqqında konkret məlumatlar toplanılmalıdır

qeydiyyatdan keçmiş müəssisələrin bələdiyyə orqanı ilə aktiv münasibətdə olanların sayı

bələdiyyə orqanı ilə sahibkarlar arasında ünsiyyət zamanı təşəbbüsün kimin əlində olması

bələdiyyə və ya yerli icra orqanı tərəfindən sahibkarların müraciətləri haqqında qərarların qəbul edilməsinin müddəti

- hamısı

aybaay şəhərdə qeydiyyatda alınan müəssisələrin sayı

460 Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək məqsədilə təkcə götürülmüş bir müəssisəyə kömək aşağıdakı hansı işləri görməklə aparıla bilər

- daşınmaz əmlakın verilməsi
- müəssisə üçün xüsusi dotasiya
- investor üçün ayrılan torpaq sahələrinin mənimsənilməsi
- hamısı
- sərfəli biznes aparmaq üçün xüsusi əhəmiyyəti olan daşınmaz əmlakın verilməsi

461 Hansı vasitələrlə ərazidə yerləşən və bir və ya neçə sahədə fəaliyyət göstərən müəssisələr qrupuna güzəştlər edilir

- heç biri
- enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə
- milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
- kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
- vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə

462 Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək bilavasitə hansı vasitələrlə həyata keçirilə bilər

- heç biri
- enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə
- milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
- kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
- vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə

463 Bələdiyyələrin aktiv şəkildə fəaliyyət göstərən iqtisadiyyatın ənənəvi sahələrinə aiddir

- kanalizasiya ilə təminatmə
- şəhər və şəhəratrafi nəqliyyat
- ərazidə fəaliyyət göstərən su qaz, istilik müəssisələri
- hamısı
- çirkli suların təmizlənməsi

464 Mənfəət qazanmaq məqsədilə yaradılan bələdiyyə müəssisələrinə daxildir

- heç biri
- rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- bələdiyyə banklarını, investisiya fondları
- bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları

465 Bələdiyyələrin öz xərclərini ödəmə imkanına malik və sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- heç biri
- bələdiyyə banklarını, investisiya fondları
- sosial müdafiə idarələri
- nəqliyyat, tikinti, rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları

466 Bələdiyyələrin sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- heç biri
- rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri

nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri

- bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları, sosial müdafiə idarələri
- bələdiyyə banklarını, investisiya fondları

467 Özünüödəmə baxımından bələdiyyə müəssisələri neçə qrupa bölünür

6.0
4.0
2.0
● 3.0
5.0

468 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsas ola bilməz

- iflas etdirmə
- motivasiya
- koordinasiya
- tənzimləmə
- nəzarət

469 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası hansıdır

- nəzarət
- koordinasiya
- tənzimləmə
- hamısı
- motivasiya

470 Sahibkarlığın inkişaf etdirilməsi sahəsində bələdiyyələrin qarşısında duran hansı vəzifələri aid etmək olar

heç biri
milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsi vəzifəsi mövcud ictimai rejimi və qaydaları qoruyub saxlamaq; rütbəyə müvafiq olaraq müntəzəm pullu mükafatlandırılma

- iqtisadi inkişaf funksiyasının yerinə yetirilməsi ilə bağlı olan vəzifələr; sosial-mədəni, kommunal-məişət və həyatı baxımından vacib digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr

Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirilməsi

471 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiyasına aiddir

- əhalinin həyat tərzinin səviyyəsinin inkişaf etdirilməsi
- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- hamısı
- məşğulluğun inkişaf etdirilməsi

472 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiyasına aiddir

- heç biri
- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- enerji, su, qaz, istilik təchizatı, mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- əhalinin həyat tərzinin səviyyəsini, məşğulluğun inkişaf etdirilməsi

473 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiya

- heç biri
- mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- enerji, su, qaz, istilik təchizatının idarə edilməsi

474 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiya

- şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- heç biri
- sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi

475 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi hansı funksiyaya daxildir

- qacaqmalçılıqla bağlı cinayət məsuliyyətin müəyyən edilməsi
- mülki hüquqi qanunların müəyyən edilməsi
- görmük rüslarının təyin edilməsi
- müəssisə və sakinlərə bələdiyyə tərəfindən göstərilən xidmətlər; ərazinin sosial-iqtisadi inkişafının idarə edilməsi hamısı

476 Ərazinin (şəhərin) inkişafı korporasiyasının əsas funksiyası –

- heç biri
- iqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi
- ətraf mühitin dövryyəindən “havayı əmtəə” kimi istifadə tendensiyasına son qoymaqladır
- ərazinin sosial-iqtisadi inkişafının biznes-proqnozunun hazırlanması və onun yerinə yetirilməsinin təşkili, işlərin görülməsi üçün maliyyə vəsaitlərinin okkutunisiyası və ərazidə layihə və tikintilərin koordinasiyasıdır
- bu zaman məcmu ictimai məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir

477 Aşağıdakı hansı resursları birləşdirməklə bələdiyyə məsələləri həll edilə bilər

- intellektual
- maddi
- maliyyə
- hamısı
- informasiya

478 Ərazi sosial təsərrüfatçılığı birbaşa istehsal infrastrukturunun hansı sahələri ilə əlaqədardır

- qaz təchizatı obyektləri
- yollar
- su təsərrüfatı obyektləri
- hamısı
- elektrik enerjisi obyektləri

479 Ərazi sosial təsərrüfatçılığı malik olur

- təhsil obyektlərinə
- məişət xidmətinə
- mənzil və kommunal təsərrüfatına
- hamısı
- səmişin nəqliyyatına

480 Sosial məsuliyyət isə özündə birləşdirir –

- istehlakçılar, investorlar və firma əməkdaşları haqlarının gözlənilməsini birləşdirir
- ətraf mühitin qorunmasını, yəni qeyri-ekoloji məhsulların istehsalının dayandırılmasını

etikanın qızıl qaydasının, halallığının, ədalətliyinin, utilitarizmin və insan haqlarının gözlənilməsini

- hamısı
- qadınlara, qocalara, uşaqlara və milli azlıqlara qarşı hüquq bərabərliyinin pozulmasının (ayrı-seçkiliyin) olmamasını

481 Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramların növlərindən biri səhvdir

- kompleks
- sahələrarası
- sahəvi
- ixtisaslaşdırılmış
- şaquli

482 Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramları hansı müxtəlif növə ayırmaq olar

- kompleks, sahəvi, üfüqi və şaquli
- sahəvi, sahələrarası, korporativ və kollektiv
- kompleks, sahəvi, sahələrarası və ixtisaslaşdırılmış
- üfüqi, şaquli, korporativ və kollektiv
- üfüqi, şaquli, sahələrarası və ixtisaslaşdırılmış

483 Region səviyyəsində proqram məqsədli idarəetmə hansı problemlərinin həlli zamanı istifadə olunur

- sosial
- hamısı
- abadlaşdırma
- ekoloji
- iqtisadi

484 Proqram məqsədli idarəetmə keçmiş SSRİ-də isə neçənci illərdə formalaşmağa başlamışdır

- keçən əsrin 50-ci
- keçən əsrin 40-cı
- keçən əsrin 70-ci
- keçən əsrin 20-ci
- keçən əsrin 60-cı

485 Üzvi idarəetmə hansı yanaşmada təzahür edir

- hamısı
- inteqral
- paketli
- davranışlı
- proqram məqsədli

486 Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malik deyil

- hakimiyyətin biliyə və təcrübəyə arxalanması
- dəyişikliklərə hazırlıma
- ləng və qeyri-dəqiq quruluş
- özünə nəzarət və əhali tərəfindən nəzarət
- dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr

487 Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malikdir

- özünə nəzarət və əhali tərəfindən nəzarət
- hamısı

dəyişikliklərə hazırlıma
hakimiyyətin biliyə və təcrübəyə arxalanması
dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr

488 Bələdiyyə idarəçiliyini dolğun şəkildə hansı idarəetmə növü ifadə edir

- üzvi
- orta
- texnologiyalı
- riskli
- heç biri

489 Mexaniki idarəetmə növünə aiddir

- dəyişikliklərə müqavimət
- mühafizəkar, qeyri-çevik quruluş
- standart və sabit vəzifələr
- iyerarxik hakimiyyət xətti və nəzarət
- hamısı

490 Bələdiyyə yerli özünüidarə kimi mexaniki idarəetmə növünü edir

- hamısı
- həlləddici əhəmiyyət kəsb
- rədd
- təsdiq
- əhatə

491 Klasterin yararlandığı hansı aspektlərin sayı və nüfuzu ilə stimullaşdırılır

- informasiya bazarlarının
- hamısı
- xüsusi infrastrukturların
- təhsil proqramlarının
- ticarət sərgilərinin fəaliyyətləri iştirakçıların

492 Klasterlərin formalaşmasında diqqəti cəlb edən hansı prinsipi qeyd etmək olar

- heç biri
- yerli miqyasda rəqabətin intensivliyi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit; klaster iştirakçılarının formal və qeyri-formal məlumatlama mexanizmlərinin fəaliyyətinin səmərəliliyi
- yerli miqyasda rəqabətin passivliyi; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; informasiya mübadiləsinin fəaliyyətinin səmərəliliyi
- kimi işsizliyə sosial cəhətdən məqbul həddə yol verən səmərəli məşğulluğa nail olunması; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; yerli miqyasda rəqabətin intensivliyi
- xammal ehtiyatlarına sərf edilən məsrəflərin ölçülməsi; yoxsulluğun səviyyəsinin inkişaf etdirilməsi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit

493 Klasterlərin daxilində qarşılıqlı münasibətlərin evolyusiyası nəticəsində onun iştirakçıları daha global strategiyalarla silahlanaraq hansı məqsədə nail olmağa çalışırlar

- heç biri
- mənfəətlərini maksimumlaşdırmağa
- mənfəəti stabil saxlamağa
- istehsalı dar çərçivədə həyata keçirtməyə
- mənfəəti minimumlaşdırmağa

494 Klasterlərin formalaşması əsaslanır –

ixtisaslaşmış əməyə

- hamısı
- inkışaf etmiş müvafiq infrastrukturlara
münasib coğrafi vəziyyətə
elmi-tədqiqatlara

495 Klaster nəzəriyyəsi üzrə ictimai istehsalın təşkil edilməsindəki artımın qütbləri ideyasının yaradıcısı hansı alimdir

J.Qannel

- F.Ferri
- L.Uayt
P.Leyn
Y.Meen

496 İqtisadi məkanın strukturizasiyası və səmərəli yerləşdirilməsi nəzəriyyəsi əsaslanır –

aqlomerasiyaların formalarına

sənaye və nəqliyyat şəbəkələrinin funksional xüsusiyyətlərinin formalarına

müxtəlif tipli şəhər və kənd yaşayış məntəqələrinin funksional xüsusiyyətlərinin formalarına

- hamısı
- ərazi-istehsalat komplekslərinin funksional xüsusiyyətlərinin formalarına

497 Klaster, başqa sözlə da adlandırılır

hamısı

- sənaye qrupu
- sənaye maliyyəsi
sənaye məhsulu
farmaseptik sənaye

498 Müasir dövrdə klasterlərin tədqiqi sahəsində hansı alimin xüsusi xidmətləri olmuşdur

L.Uaytın

P.Leyninin

- Maykl Porterin
- J.Qannelin
Alfred Marşallın

499 Müasir dövrdə klaster nəzəriyyəsinin elmi cəhətdən çoxşaxəli araşdırılmasının ilk müəllifi kimi hansı alimi hesab etmək olar

L.Uayt

- Alfred Marşallı
- J.Qannel
Y.Meen
P.Leyn

500 Müasir klaster nəzəriyyəsində, regional elmlər üzrə iqtisadi ədəbiyyatlarda əsas diqqət şəhər aqlomerasiyasının ümumiləşdirilmiş iqtisadiyyatına yönəlmişdir ki, bu hansı infrastrukturları əhatə edir

yüksək təmərküzləşməyə malik şəhər regionlarındakı bazaları

müxtəlif sənaye mərkəzlərini

investisiya institutları

kommunikasiya texnologiyaları

- hamısı